

1. Mərkəzi Bank tərəfindən kommersiya bankları üçün məcburi ehtiyat normalarının müəyyən edilməsi ... məqsəd daşıyır:
 - kapitalın artırılması
 - ✓ likvidliyin nizamlaşdırılması
 - kredit ekspansiyasının genişləndirilməsi
 - resursların artımının qarşısını almaq
2. Mərkəzi Bankın kommersiya banklarına verdiyi ssudalar üzrə faiz dərəcələri ... dərəcəsi adlanır:
 - lombard
 - depozit
 - ✓ uçot
 - inhisar
3. Mərkəzi Bankın açıq bazardakı əməliyyatları ... fəaliyyəti ilə əlaqədardır:
 - kommersiya banklarına ssuda vermək
 - əhalini kreditləşdirmək
 - kommersiya banklarının hesablarının aparılması
 - ✓ möhkəm faizli qiymətli kağızların alınması və satılması
4. Mərkəzi Bankın müstəqil pul-kredit siyasətini aparması o deməkdir ki, bank sistemi ... sistem kimi çıxış edir:
 - balanslaşdırılmamış
 - nizamlanmayan
 - ✓ idarə olunan
 - asılı
5. Mərkəzi Bankın ərazi idarələrinin hesablaşma kassa mərkəzləri kredit təşkilatları və Mərkəzi Bankın digər müştərilərinə ... üçün yaradılmışdır:
 - valyuta xidməti göstərmək
 - ✓ kassa hesablaşma xidməti göstərmək
 - fəaliyyətə nəzarət etmək
 - Lisenziyalaşdırmaq
6. Mərkəzi Bankın funksiyalarının səmərəli reallaşması üçün tam məsuliyyəti ... daşıyır:
 - Direktorlar şurası
 - ✓ Mərkəzi Bankın sədri
 - Milli bank şurası
 - Bank nəzarəti komitəsi
7. Mərkəzi Bankın ərazi idarələrinin tərkibinə daxil deyildir:
 - hesablaşma kassa mərkəzləri
 - nəzarət bölmələri
 - milli banklar
 - ✓ bank məktəbləri
8. Mərkəzi Bankın ərazi idarələri nə zaman normativ xarakterli qərarlar qəbul edə bilərlər:
 - hökumətin qərarları əsasında
 - ✓ hüququ yoxdur
 - müstəsna hallarda
 - borcludurlar
9. Mərkəzi Bankın quruluş bölməsinə daxil deyildir:

- Muxtar respublikanın mərkəzi bankı
- bank məktəbləri
- ✓ qarşılıqlı kredit cəmiyyətləri
- səhra idarələri

10. Mərkəzi Bankın ərazi idarələri ... fəaliyyət göstərirlər

- Mərkəzi Bankın nümayəndəliyi kimi
- tipik əsasnamə əsasında
- ✓ Mərkəzi Bankın filialı kimi
- Mərkəzi Bankın filialı kimi

11. Mərkəzi Bankın sədri hansı müddətə təyin edilir:

- 4 ilə
- 6 ilə
- 3 ilə
- ✓ 5 ilə

12. Mərkəzi Bankın quruluşu ... tərəfindən müəyyən edilir:

- Milli Məclis
- ✓ Mərkəzi Bankın direktorlar şurası
- Mərkəzi bankın sədri
- inzibati departamentin direktoru

13. Mərkəzi Bankın idarə olunmasının kollegial ali orqanı:

- idarə heyətidir
- bank nəzarəti komitəsi
- ✓ Milli bank şurası
- direktorlar şurası

14. Mərkəzi Bankın vahid mərkəzləşdirilmiş idarəetmə sistemi ... quruluşudur

- divizional
- ✓ vertikal
- horizontal
- matris

15. Mərkəzi Bankın verdiyi kreditin təminatı ola bilməz:

- monetar qızıl
- xarici valyuta
- ✓ daşınmaz əmlak
- lombard siyahısına daxil edilən qiymətli kağız

16. Mərkəzi Bank öz əmlakının sahibi kimi ... naminə ondan istifadə etmək, sərəncamlaşdırmaq hüququna malikdir

- ✓ bütün cəmiyyətin mənafeyi
- mənfəət əldə etmək
- hökumətin xərclərinin maliyyələşdirilməsi
- dünya ictimaiyyəti mənafeyi

17. Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- hesablama palatasının rəyi
- ✓ gəlir və xərclər haqqında hesabat
- vahid dövlət pul kredit siyasətinin əsas istiqamətlərinin yerinə yetirilməsinin təhlili

- Azərbaycan iqtisadiyyatının vəziyyətinin təhlili

18. Mərkəzi Bankın illik hesabatı təsdiq edildikdən sonra ilin yekununa görə əldə olunan xalis mənfəətin ... faizi büdcəyə köçürülür

- 80
 - 40
 - 60
- ✓ sərbəst qalığı

19. Azərbaycan Respublikası Mərkəzi Bankının balansının aktiv maddələrindən biri...

- kredit təşkilatlarının cari hesablarındakı ehtiyatlar
 - Mərkəzi Bankın hesablarında və ödəniş sistemində olan vəsaitlər
- ✓ Azərbaycan Respublikasının qızılvalyuta ehtiyatları
- onun tərəfindən buraxılan xüsusi istiqrazlar

20. Mərkəzi bank öz xərclərini ... hesabına təmin edir:

- büdcə vəsaiti
 - kommersiya banklarının hesablarında olan vəsaitlər
 - cəlb olunan depozitlər
- ✓ öz gəlirləri

21. Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi nədir?

- manatın möhkəmliyini təmin etmək
- ✓ qiymətlərin sabitliyini təmin etmək
- mənfəət əldə etmək
 - stabil hesablaşma sistemini təmin etmək

22. Nizamnamə kapitalının formalaşması baxımından mərkəzi banklar ... bölünür:

- milli və beynəlxalq
 - universal və ixtisaslaşmış
- ✓ dövlət, səhmdar və qarışıq
- emissiya, depozit, kommersiya

23. Azərbaycan Respublikası Milli Bankı Mərkəzi Bankı adlanır:

- ✓ 2009-cu ildən
- 2007-ci ildən
 - 2011-ci ildən
 - 2008-ci ildən

24. Azərbaycan Respublikası Mərkəzi Bankının əmlakı:

- səhmdarlarıdır
 - kommersiya banklarıdır
 - xəzinədarlığıdır
- ✓ dövlətidir

25. Öz statusuna görə Mərkəzi bank:

- ✓ hüquqi şəxs
- şəxsi təşkilat
 - qeyri-kommersiya tərəfdaşı
 - kommersiya təşkilatı

26. Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyasıdır:

- ölkənin lizinq mərkəzi
- təşkilatların kreditoru
- trast əməliyyatlarını aparmaq
- ✓ dövlətin xəzinədarı

27. Bütəcənin kassa icraçısı kimi Mərkəzi bank hansı funksiyanı yerinə yetirdikdə çıxış edir:

- pul-kredit siyasətini həyata keçirmək
- ✓ hökumətin maliyyə agentı
- hesablaşmaların təşkilatçısı
- valyuta nizamlaşdırılması

28. Bir qayda olaraq ... Mərkəzi bankın müştəriləri hesab olunurlar:

- ✓ bütün hüquqi şəxslər
- fiziki şəxslər
- yalnız kredit təşkilatları

29. Dövlət büdcəsi kəsirinin örtülməsinə ssuda vermə qərarını verməs mərkəzi bankın ... müstəqilliyinin nəticəsidir:

- hüquqi
- ✓ iqtisadi
- siyasi
- sosial

30. Bundesbank hanı ölkənin mərkəzi bankıdır?

- Niderland
- Avstriya
- ✓ Almaniya
- İsveçrə

31. Mərkəzi Bankın fərqləndirici xüsusiyyəti:

- o hesablaşma mərkəzidir
- o kreditləşmə mərkəzidir
- ✓ hesabat vermir
- vergi orqanlarında qeyd olunmur

32. Mərkəzi Bank neçə pilləli bank sisteminin birinci pilləsində durur:

- ✓ iki pilləli
- dörd pilləli
- beş pilləli
- üç pilləli

33. Azərbaycan Respublikasının Milli Bankı nə vaxtdan fəaliyyət göstərir?

- 7 avqust 1992
- 10 dekabr 1993
- ✓ 11 fevral 1992
- 10 sentyabr 1994

34. ABŞ-da Mərkəzi Bank funksiyasını ... yerinə yetirir:

- ABŞ bankı
- Federal Ehtiyat sistemi
- xalq bankı
- ✓ ehtiyat bankı

35. Kommersiya bankları hansı hüququ əldə etdikdən sonra Mərkəzi Bank statusunu aldılar?
- müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi
 - təşkilatların kreditləşdirilməsi
 - xalq təsərrüfatında hesablaşmaları aparmaq
 - ✓ banknotların emissiyası
36. Mərkəzi Bankın nizamnamə kapitalı ... müəyyən edilmişdir:
- 8 mln. manat
 - 10 mln. avro
 - 10 mlrd. manat
 - ✓ 10 mln. manat
37. Azərbaycanın Mərkəzi Bankı ... hesabat verir:
- ✓ AR prezidentinə
 - Milli Məclisə
 - Azərbaycan hökumətinə
 - Maliyyə Nazirliyinə
38. Kommersiya bankları Mərkəzi Bankda məcburi ehtiyatları ... saxlamalıdır:
- maksimal
 - orta
 - ✓ minimal
 - orta çəkili
39. Mərkəzi Bank diskont və lombard siyasətini reallaşdırmaqla ... nizamladır:
- maliyyə idarələrinin rentabelliyini
 - nağd pul axınlarını
 - ✓ kredit təşkilatlarının likvidliyini
 - bank müştərilərinin nağdsız hesablaşmalarını
40. Açıq bazar siyasəti Mərkəzi Bank tərəfindən hansı qiymətli kağızların alınıb satılması deməkdir
- ✓ möhkəm faizli
 - yüksək faizli
 - aşağı faizli
 - faizsiz
41. Rəsmi uçot dərəcələrinin aşağı salınmasını kommersiya bankları Mərkəzi Bankın hansı istiqamət götürməsinə siqnal kimi qəbul etməlidir:
- kontraktiv pul siyasəti
 - ✓ kredit ekspansiyası siyasəti
 - deflyasiya siyasəti
 - deviz siyasəti
42. Mərkəzi Bank tərəfindən minimal ehtiyatların normasının artırılması zamanı kommersiya banklarının kredit potensialı...
- ✓ azalır
 - artır
 - dəyişmir
 - həndəsi silsilə ilə artır
43. Ölkənin iqtisadiyyatının canlandırılması üçün Mərkəzi Bank dövlət qiymətli kağızlarına olan tələbi ...
- azaldır

- ləğv edir
- ✓ stimullaşdırır
- formasını dəyişdirir.

44. Mərkəzi Bankın eksponansionist depozit siyasəti kredit təşkilatlarının ehtiyatlarının ... səbəb olur

- ✓ artmasına
- azalmasına
- tarazlaşmasına
- dondurulmasına

45. Mərkəzi Bankın pul-kredit siyasəti Mərkəzi Bankın ... ilə qarşılıqlı münasibətlə reallaşır:

- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları ilə
- hökumətlə
- əhali ilə
- ✓ kommersiya bankları ilə

46. Kommersiya banklarındakı pul kütləsi və sərbəst likvid resursların nizamlaşdırılması vasitəsilə tədavüldəki pul kütləsinə təsir etmək Mərkəzi Bankın ... siyasətinin vəzifəsidir:

- kredit
- ✓ pul-kredit
- resurs
- əmtəə

47. Nağd pulların ehtiyat fondu və dövriyyə kassaları ... yerləşir:

- dövlət mühafizəsində
- kommersiya banklarında
- ✓ hesablaşma-kassa mərkəzlərində
- region depozitariyalarında

48. Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasını ... həyata keçirir:

- kommersiya bankları
- kommersiya bankları və Mərkəzi Bank
- ✓ Mərkəzi Bank
- kommersiya bankları və təşkilatlar

49. Dövriyyəyə pul buraxılarkən dövriyyədəki pulun miqdarı ...

- həmişə azalır
- həmişə artır
- dəyişməz qalır
- ✓ artıb və ya azala bilər

50. Yeni pul nişanlarının nominalı və nümunələrini ... təsdiq edir:

- Respublikanın Prezidenti
- Mərkəzi Bankın sədri
- Milli bank şurası
- ✓ Mərkəzi Bankın direktorlar şurası

51. Mərkəzi Bankın banknotları və sikkələri ... təmin olunur:

- kommersiya banklarının bütün aktivləri ilə
- büdcənin gəlirləri ilə
- ✓ Mərkəzi Bankın bütün aktivləri ilə
- yalnız ölkənin qızılvalyuta ehtiyatı ilə

52. Tədaviül sferasına nağd pullar ... yolu ilə daxil olur:

- təşkilatların işçilərə əmək haqqı verməsi
- hesablaşma kassa mərkəzlərinin dövriyyə kassasındakı nağd pulların ehtiyat fonduna köçürülməsi
- ✓ kommərsiya banklarının kassa əməliyyatlarını aparması
- Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının hesablaşma kassa mərkəzlərinə verilməsi

53. Bazar iqtisadiyyatı şəraitində nağd pulların emissiyasının həcmi ... müəyyən edilir:

- əhalinin pul gəlirləri və xərcləri proqnozları əsasında kommərsiya bankları tərəfindən
- ✓ kommərsiya banklarının kassa dövriyyələri əsasında Mərkəzi Bank tərəfindən
- regiondakı sosial iqtisadi vəziyyət əsasında yerli hakimiyyət orqanları tərəfindən
- təşkilatların pul gəlirləri və xərcləri əsasında kommərsiya bankları tərəfindən

54.Mərkəzi Bank geri satılma şərti ilə həyata keçirir

- forvard sövdələşməsini
- depo əməliyyatını
- ✓ repo sövdələşməsini
- kredit auksionunu

55. Mərkəzi Bankın pul kütləsinin bir və ya bir neçə göstəricilərinə istiqamətləndirilən tədbir necə adlanır

- büdcələşdirmə
- absobirləşmə
- ✓ terqetləşmə
- yenidən maliyyələşmə

56. Mərkəzi Bankın pul-kredit siyasətinin aləti hesab edilir:

- kredit təşkilatlarının fəaliyyətinin lisenziyalaşdırılması
- hesablaşmaların aparılma qaydalarının müəyyən edilməsi
- ✓ minimal ehtiyat normalarının müəyyən edilməsi
- manatın müdafiəsi və möhkəmliyinin təmin edilməsi

57. Kreditə tələbatın məhdudlaşdırılması məqsədi ilə Mərkəzi Bank ... həyata keçirir:

- ✓ kredit restriksiyasını
- yenidən maliyyələşməni
- kredit ekspansiyasını
- inhisarçı siyasəti

58. Mərkəzi Bank girov siyasətini yürüdərkən kredit təşkilatlarına ... nəzərə alınan tələbəri irəli sürür:

- ✓ təminatə qəbul edilmiş qiymətli kağızların keyfiyyətini
- bankın uçot siyasətinin istiqamətini
- bank heyətinin hazırlıq səviyyəsini
- bankın fond portfelinin quruluşunu

59. Mərkəzi Bank ... siyasəti yürütməklə pul-kredit emissiyasını həvəsləndirir:

- kredit restriksiyası
- ✓ kredit ekspansiyası
- kassa ehtiyatları
- kreditə konversiya

60. Hansı siyasəti yürütməklə Mərkəzi Bank veksellərin uçota qəbulunun həvəsləndirilməsi və ya məhdudlaşdırılması yolu ilə iqtisadiyyatın ayrı-ayrı sahələrinə selektiv təsir göstərir:

- resurs
- valyuta
- kredit
- √ diskont

61. Mərkəzi Bank diskont və girov siyasətini həyata keçirməklə ... bazara təsir göstərir:

- əmlak
- √ pul
- istehlak
- beynəlxalq

62. Göstərilənlərdən hansı Azərbaycan Respublikası Mərkəzi Bankının əsas məqsədi deyildir:

- √ mənfəət əldə etmək
- qiymətlərin sabitliyini təmin etmək
- bankların stabil fəaliyyətini təmin etmək
- stabil hesablaşma sistemini təmin etmək

63. Mərkəzi bank ölkənin baş bankı kimi maraqlıdır:

- √ pul tədavülünün möhkəmləndirilməsində
- milli pul vahidinin xarici valyutalara nisbətən kursunun zəifləməsində
- kredit təşkilatlarının sayının azaldılmasında
- hesablaşmalar sisteminin qeyri-mərkəzləşdirilməsi

64. Mərkəzi Bankın iqtisadiyyatdakı rolu ... müəyyən edilir

- √ manatın möhkəmliyinin təmin edilməsi ilə
- dövlət büdcəsinin nizamlaşdırılması ilə
- sığorta işinin təşkili ilə
- vergi işinin təşkili ilə

65. Göstərilənlərdən hansı Mərkəzi bankın funksiyası deyildir:

- Mərkəzi bank emissiya mərkəzidir
- √ MB təşkilatların kreditörüdür
- Mərkəzi bank hökumət kreditörüdür
- Mərkəzi bank valyuta mərkəzidir.

66. Azərbaycan Respublikası Mərkəzi bankının məqsədidir

- valyuta nəzarəti
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- √ bank sistemi və hesablaşmaların stabilliyinin təmin edilməsi
- hökumətin kreditləşdirilməsi

67. Mərkəzi bankın kapital və əmlakı ... məxsusdur:

- √ dövlətə
- səhmdarlara
- fərdlərə
- müştərilərə

68. Azərbaycan Respublikası Mərkəzi bankının funksiyasıdır:

- Hesablaşma mərkəzi
- √ banklar bankıdır
- lizinq mərkəzidir
- trust əməliyyatı aparan bankdır

69. Azərbaycan Respublikası Mərkəzi bankı ona mənsub olan əmlakın ...

- daimi icarəçisidir
- ✓ əsil sahibidir
- müvəqqəti təsisçisidir
- müvəqqəti sahibidir

70. Azərbaycan Respublikası Mərkəzi bankının kapitalı formalaşır:

- ✓ dövlət vəsaiti hesabına
- fərdi şəxslərin vəsaiti
- kommersiya banklarının fondları
- təşkilatların vəsaiti hesabına

71. Azərbaycan Respublikası Mərkəzi bankı vahid dövlət pul kredit siyasətini ... qarşılıqlı fəaliyyətdə həyata keçirir

- Maliyyə Nazirliyi ilə
- Milli Məclislə
- ✓ AR hökuməti ilə
- Xəzinədarlıq ilə

72. Xarici ticarət və qızılvalyuta ehtiyatlarına nəzarət etmək üçün MB ... tərtib edir:

- kassa dövriyyələri proqnozunu
- kommersiya banklarının mənfəət və itkiləri hesabatını
- ölkənin valyuta balansını [yeni cavab]
- ✓ ölkənin tədiyyə balansını

73. Mərkəzi Bank ... münasibətlərinin təhlili və proqnozunu həyata keçirir:

- istehsal
- ✓ pul kredit
- regionlararası
- maliyyə

74. Mərkəzi bankın passivinin bir bölməsidir:

- Qeyri-rezidentdə yerləşdirilən xarici valyutada olan vəsaitlər
- qiymətli metallar
- ✓ tədavüldəki nağd pul
- hökumətin qiymətli kağızları

75. Müasir kommersiya bankları xidmət göstərirlər:

- Yalnız əhaliyə
- Yalnız təşkilatlara
- Mərkəzi banka
- ✓ Təşkilatlara və əhaliyə

76. Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində
- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanması, satışını həyata keçirmək
- Hesablaşmalarda vasitəçiliklə
- ✓ Əhalinin kreditləşdirilməsi

77. Bank məlumatlarının elektron işlənməsini.....təmin edir

- ✓ Avtomatlaşdırma bloku

- İnzibati blok
- Təftiş komissiyası
- Əməliyyatın idarə edilməsi şöbəsi

78. Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- √ Mühasibatlıq
- Qiymətli kağızlarla əməliyyat şöbəsi
- Kredit şöbəsi
- Cari idarəetmə şöbəsi

79. Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- Maliyyə
- Təsərrüfat
- √ Kommersiya
- İnzibati

80. Kommersiya bankının funksiyasıdır

- Banklar emissiyası
- Mərkəzi bankın kreditləşdirilməsi
- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
- √ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək

81. Bankın idarə heyətinə daxil deyildir:

- Zəruri bölmələrin rəhbərləri
- √ Müştərilər
- Təsisçilər
- Sədr və onun müavinləri

82. Yerinə yetirdiyi əməliyyatların xarakterinə görə kommersiya bankları

- Xırda və orta
- √ Universal və ixtisaslaşmış
- Filialsız və çoxfiliallı
- Kooprativ və səhmdar

83. Kommersiya bankının funksiyası deyildir:

- Hesablaşmalarda vasitəçilik
- Təsərrüfatlarda yığıma maraq oymaq
- √ Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq
- Kreditləşmədə vasitəçilik

84. Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda:

- Kreditlərin verilməsinin
- Kənardan daha çox vəsait tələb etmək
- Hüquqi şəxslərə kredit verilməsini artırmaq
- √ Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq

85. Kommersiya banklarının fəaliyyəti nizamlaşdırılır:

- İnzibati metodlarla
- İqtisadi və inzibati metodlarla
- Qeyri mərkəzləşdirilmiş qaydada
- √ İqtisadi metodlarla

86. Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür
- Banka xidmət göstərən ərazi idarəsi
 - Bankın səhmdarlarının ümumi yığıncağı
 - √ İdarə heyəti
 - Mərkəzi bank
87. Kommersiya banklarının funksiyalarından biri
- √ Kreditləşmədə vasitəçi
 - Əmtəələrin mübadiləsində vasitəçi
 - Hökumətin bankları
 - Ölkənin emissiya mərkəzi
88. Kommersiya bankı funksiyanı yerinə yetirir
- Hökumətin bankları
 - Dövlətin emissiya mərkəzi
 - Banklar bankı
 - √ Vəsaitlərin depozitə cəlb edilməsi
89. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri
- √ Tam iqtisadi müstəqillik
 - Hökumətin bankı
 - Dövlətin emissiya mərkəzi
 - İqtisadiyyatın tənzimlənməsi
90. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir
- Planlı nizamlaşdırma
 - Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili
 - √ Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
 - Fəaliyyətin kortəbii nizamlaşdırılması
91. Kommersiya banklarının fəaliyyət prinsipi deyildir
- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
 - İqtisadi müstəqillik
 - Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması
 - √ Kreditləşmə prosesində differensial münasibət
92. Kommersiya bankları fəaliyyət prinsiplərindən biri
- Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi
 - Kreditləşmə zamanı differensial münasibət
 - √ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən
 - Fəaliyyətin kortəbii nizamlaşdırılması
93. Kommersiya bankı:
- √ Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spessifik təşkilatdır
 - Bazar iqtisadiyyatı şəraitində nəgdi pulların emissiyasını həyata keçirən təşkilatdır
 - Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır
 - Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
94. Kommersiya bankının illik hesabatının təsdiqi həvalə edilir
- Bankın idarə heyətinə
 - Rəhbərliyə

- ✓ Bank şurasına
- Təftiş şöbəsinə

95. Kommersiya banklarının vacib funksiyalarından biridir

- ✓ Kredit üzrə vasitəçi
- Əmanətçilərin mənafeələrini güdmür
- Müştərilərə hesablar açmaq
- Maliyyə resurslarının yaradılması

96. Kommersiya bankı

- ✓ Fiziki və hüquqi şəxslərin kreditorudur
- Regional kassa hesablaşma mərkəzidir
- Dövlətin xəzinədarıdır
- Dövlətin kredit siyasətini həyata keçirir

97. Bank lisenziyalarının verilməsində və ləğvində müstəsna hüquqa malikdir

- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- Bankın idarə heyəti
- ✓ Mərkəzi Bank

98. Bank lisenziyaları və icarələr yazılı formada müddətə verilir

- 3 il
- 4 il
- 5 il
- ✓ Müddətsiz

99. AR bank sistemində xarici bank kapitalının iştirak limitini müəyyən edir

- ✓ Mərkəzi Bank
- Kommersiya banklar
- Maliyyə Nazirliyi
- Nazirlər Kabineti

100. Depozit əməliyyatları kim tərəfindən həyata keçirilə bilər (Bank sistemi)

- Xəzinədarlıq
- Sığorta təşkilatları
- Bank olmayan kredit təşkilatları
- ✓ Banklar

101. Bankın yaradılmasının ilkin şərti

- Qiymətli kağızların satın alınması
- ✓ Xüsusi resursların formalaşması
- lizinə əməliyyatlarının yerinə yetirilməsi
- Əhalinin vəsaitlərinin cəlb olunması

102. Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- Veksellərin uçuğunu
- Fiziki şəxslərin kreditləməsini
- ✓ İstehsla fəaliyyəti ilə məşğul olmaq
- Müəssisələr arasında hesablaşmaların təşkilini

103. Yerinə yetirilən əməliyyatların xarakterinə görə banklar bölünürlər:

- Filialsız və filiallı
- Dövlət, səhmdarə, kooperativ, şəxsi və qarışıq
- Regional, regionalarası, milli, beynəlxalq
- √ Universal və ixtisaslaşmış

104. Bank qanunçuluğu banklarına icazə vermir

- √ Sığorta fəaliyyətini
- Bank fəaliyyəti üzrə məsləhətləşmələri
- Müştərilərə hesablaşma-kassa xidməti göstərməyə
- Fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini səfərbər etməyə

105. Bank qanunçuluğuna görə kommersiya bankları hüququna malikdirlər

- Bank sisteminin stabilliyini təmin etmək
- Ölkənin qızıl-valyuta ehtiyatını saxlamaq
- Mərkəzi Bankla rəqabət aparmaq
- √ Fiziki və hüquqi şəxslərə hesab açıb hesablar üzrə əməliyyat aparmaq

106. Kommersiya bankları əməliyyatını yerinə yetirirlər

- Ölkənin qızıl valyuta fonduna xidmət göstərir
- Dövlətin qiymətli kağızlarını buraxır
- √ Təşkilatların səhmlərini investisiyalaşdırır
- Mərkəzi Banka kassa xidməti göstərir

107. Bank qanunçuluğu kommersiya banklarına icazə vermir

- √ Ticarətlə məşğul olmaq
- Fiziki və hüquqi şəxslərə hesablar açıb, hesablar üzrə əməliyyat aparmaq
- Kredit fəaliyyəti
- Müştərilərə hesablaşma kassa xidməti göstərmək

108. Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- Banknotların buraxılması
- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi
- √ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi

109. Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək
- √ Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
- Tədavülə banknotlar buraxmaq
- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək

110. Mülkiyyət formalarına görə banklar bölünürlər:

- Kiçik, orta, iri, banklararası, birlik
- Universal və ixtisaslaşmış
- Regional, regionlararası, milli və beynəlxalq
- √ Dövlət, səhmdar, kooperativ, şəxsi və qarışıq

111. Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- İqtisadiyyatdakı rolunun
- Mahiyyətinin
- √ Həyatdakı funksiyalarının

- Təşkilati-iqtisadi qurumun
- 112.** Kommersiya bankları.....subyektdir
- Prezidentə tabe olan
 - Mərkəzi bankın idarə heyətindən asılı olan
 - Hökumətdən asılı
 - ✓ Sərbəst
- 113.** Kredit təşkilatları ittifaqları, assosiasiyaları..... təşkilatları hesab edilirlər
- Fərdi
 - ✓ qeyri kommersiya
 - Kommersiya
 - Hökumət
- 114.** Fəaliyyət miqyasına görə kommersiya bankları bölünürlər:
- Universal və ixtisaslaşmış
 - Regional, regionlararası, milli vəynəlxalq
 - ✓ Xırda, iri, orta, bank konsorsiumu və banklar arası birlik
 - Filialsız və çoxfilialli
- 115.** Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:
- Bankın şurası
 - ✓ Kredit komitəsi
 - Təftiş şöbəsi
 - Bankın idarə heyəti
- 116.** Xidmət sferasına görə banklar bölünürlər:
- ✓ Regional, regionlararası, milli və beynəlxalq
 - Filialsız və çox filiallı
 - Universal və ixtisaslaşmışa
 - Xırda, orta, iri, bank konsorsiumu və banklararası birlik
- 117.** Funksional təyinatına görə banklar bölünürlər:
- ✓ Emission, depozit və kommersiya
 - Xırda, orta, iri, bank konsorsiumu və banklararası birlik
 - Regional, regionlararası, milli və beynəlxalq
 - Universal və ixtisaslaşdırılmış
- 118.** Kredit təşkilatlarının ittifaqları və assosiasiyaları
- İstənilən bank əməliyyatlarını yerinə yetirə bilərlər
 - ✓ Bank əməliyyatlarını yerinə yetirə bilməzlər
 - Yalnız depozit və ssuda əməliyyatlarını apara bilərlər
 - Yalnız hesablaşma əməliyyatlarını apara bilərlər
- 119.** Akkreditivin nağd pulla ödənilməsinə:
- yerli hakimiyyətin idarəçiliyi zamanı icazə veriləndə buraxılır.
 - ✓ icazə verilmir
 - emitent-bankın icazəsi zamanı icazə verilir
 - icazə verilir
- 120.** Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- akkreditiv
- ödəniş tələbnaməsi
- çek
- ✓ ödəniş tapşırığı

121. Ödəniş dövriyyəsi həyata keçirilir:

- ✓ nağd və nağdsız qaydada
- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- yalnız nağdsız qaydada
- yalnız nağd qaydada

122. Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- region depozitariləri
- küçə bankomatları
- ✓ kommersiya bankları
- hesablaşma-kassa mərkəzləri

123. Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- saziş subyektlərinin razılaşması əsasında baş verir
- dövrü olaraq baş verir
- daim baş verir
- ✓ heç vaxt baş vermir

124. Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- avans ödənişində
- ✓ onun yüklənib yola salınmasından sonra
- onun yüklənib yola salınmasına qədər
- onu alıcı alandan sonra

125. Tədavül vasitəsi kimi pul:

- ✓ nağdsız dövriyyədə istifadə edilə bilməz
- nağdsız dövriyyənin əsasını təşkil edir
- dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.
- nağdsız dövriyyədə istifadə edilə bilər

126. İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- dövlət bankları
- təsərrüfat subyektləri
- ✓ kommersiya bankları
- hesablaşma-kassa mərkəzləri

127. Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- həddən çoxdur
- həddən çox böyükdür
- tamamilə yoxdur
- ✓ həddən azdır

128. Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- yalnız əmtəə
- ✓ əmtəə və qeyri-əmtəə
- yalnız maliyyə
- yalnız qeyri-əmtəə

129. Hesablama xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- trast müqaviləsi
- ✓ bank hesabı müqaviləsi
- kredit müqaviləsi
- pul vəsaitinin qəbuluna müqavilə

130. Pul dövriyyəsinin əsas hissəsini ... dövriyyə təşkil edir:

- mövsümi
- nağd
- ✓ ödənişli
- ödənişsiz

131. Banklarda müxbir hesablar açılır:

- AR Mərkəzi Bankının göstərişi üzrə
- ✓ banklararası razılaşma əsasında
- AR Maliyyə Nzarliyinin göstərişi üzrə
- bələdiyyənin göstərişi üzrə

132. Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- ✓ nağdsız
- mövsümi
- nağd
- valyuta

133. Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablama aparmaq üçün bir-birlərində ... hesab açirlar:

- büdcə
- ✓ müxbir
- loro
- nostro

134. Nağdsız hesablamanın aparılmasının zəruri şərtidir:

- dövriyyə kassasının limiti
- ✓ bank hesabı
- AR Mərkəzi Bankının baş lisenziyası
- nağdsız hesablamanın aparılmasına hüquqi lisenziya

135. Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- ✓ ödəniş vasitəsi
- dəyər ölçüsü
- tədavül vasitəsi
- yığım vasitəsi

136. Bütün nağdsız dövriyyə adlanır:

- ✓ ödəmə
- nağd
- ödənişsiz
- mövsümi

137. Klirinq hesablama ... ola bilər:

- birtərəfli

- √ ikitərəfli
- çoxtərəfli
- üçtərəfli

138. Nağdsız hesablaşmalar sisteminin təsnifatının mühüm əlamətlərinə aiddir:

- √ ödənişin böyüklüyü
- ödəniş üsulu
- hesablaşma qaydaları
- hesablaşma mexanizmi

139. Nağdsız hesablaşma ... əks etdirir:

- √ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- kredit öhdəliklərini
- ödəyici və pul alan arasında məlumat mübadiləsini
- pul öhdəliklərini

140. Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- hesablaşmaların rentabelliği
- hesablaşmaların mənfəətliliği
- √ debitor və kreditor borcları göstəriciləri
- hesablardakı vəsaitlərin dövriyyəsi

141. Nağdsız hesablaşmaların təkamülü ... asılıdır:

- pul bazarının inkişaf səviyyəsindən
- yaranmış hesablaşma sistemindən
- √ tarixi-iqtisadi inkişafın mərhələlərindən
- ölkədəki konkret iqtisadi şəraitdən

142. AR nağdsız hesablaşmalar tənzimlənir:

- vergi aktı ilə
- AR konstitusiyası ilə
- vətəndaşlıq aktları ilə
- √ AR Mərkəzi Bankının "AR-da nağdsız hesablaşmalar haqqında" qaydalarıyla

143. Kredit köçürmələrinin alətlərinə aiddir:

- veksəl
- plastik kartlar
- √ ödəniş tapşırığı
- çek

144. Hesablaşma obyektini hesab edilir:

- √ əmtəə və xidmətlər
- əhaliyə
- büdcəyə haqq
- banklar və kredit təşkilatları

145. Hansı çek özgəsinə verilə bilməz:

- assiqnasiyalı
- √ adlı
- orderli
- təqdimedilən

146. Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır:

- √ təqdim edilən
- orderly
- assiqnasiyalı
- adlı

147. ... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- çeklə
- ödəniş tapşırığı ilə
- akkreditivlə
- √ səhm və istiqrazla

148. Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- assiqnasiyalı
- √ adlı
- orderli
- təqdim edilən

149. Banklar müştərilərin çeklərini onların ... ödəyirlər:

- valyuta hesabından
- tranzit hesabından
- xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından
- √ vəsaitin deponent edilmiş ayrıca hesabından

150. Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- nəqliyyat qaiməsi
- uyğunluq sertifikatı ilə
- hesab-faktura
- √ hesablaşma sənədləri

151. Fiziki şəxslər arasında çeklə hesablaşmalara:

- icazə verilir
- AR Mərkəzi Bankının icazəsi olan zaman icazə verilir
- √ icazə verilmir
- əgər çek adlıdırsa, icazə verilir

152. Çek kitabçasının blankının formasını müəyyən edir:

- AR Milli Məclisi
- √ AR Mərkəzi Bankı
- AR Maliyyə Nazirliyi
- Azərbaycan hökuməti

153. Çek istifadə edilə bilər:

- yalnız fiziki şəxslər tərəfindən
- yalnız hüquqi şəxslər tərəfindən
- yalnız kommərsiya bankları tərəfindən
- √ fiziki və hüquqi şəxslər tərəfindən

154. Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- √ məhsul göndərən üçün ödənişin zəmanətliyinin təmin edilməsi
- yüksək olmayan qaimə xərcləri

- sazişin rəsmiləşdirilməsinin sadəliyi
- mal dövriyyəsinin tezliyi

155. Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- ✓ ödəyici və satıcı arsındakı müqavilə ilə
- AR Mərkəzi Bankı
- AR Maliyyə Nazirliyi
- AR Vergilər Nazirliyi

156. Kommersiya banklarısertifikatlarını buraxa bilər

- Yalnız əmanət
- Yalnız dövr etməyən
- Yalnız depozit
- ✓ Depozit və əmanət

157. Kommersiya banklarına birdəfəlik səhm və istiqraz buraxılmasına

- ✓ İcazə verilmir
- Yalnız Mərkəzi Bankın icazəsi ilə
- Beşillik fəaliyyətdən sonra icazə verilir
- Yalnız birillik fəaliyyətdən sonra icazə verilir

158. Xüsusi kapitalın..... funksiyası kommersiya bankının ləğvi zamanı kreditorlara itgilərin bərpasına zəmanət verir

- ✓ Müdafiə
- Nəzarət
- Nizamlaşdırma
- Əməli

159. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği...tərəfindən müəyyən edilir

- Nazirlər Kabineti
- Kommersiya Bankının özü
- ✓ Mərkəzi Bank
- Maliyyə Nazirliyi

160. Kommersiya bankının nizamnamə fondunun minimum məbləği ...manat müəyyən edilmişdir

- ✓ 10 mln
- 20 mln
- 8 mln
- 12 mln

161. Ehtiyat fondunun məbləği nizamnamə kapitalının neçə faizindən az olmamalıdır

- 25%
- 45%
- 38%
- ✓ 15%

162. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir

- Mütləq məbləğdə
- ✓ Nizamnamə kapitalına nisbətən
- Xərclərə nisbətən
- Ümumi kapitala nisbətən

163. Ehtiyat fonduməqsədilə yaradılır

- Yeni avadanlığın alınması
- Əmanətçilərin mənafeyinə müdafiə edilməsi
- √ Cari fəaliyyət zamanı yaranan zərər və itgilərin örtülməsi
- Bankın istehsal inkişafının təmin olunması

164. Bankın resurslarında cəlb olunmuş vəsaitlərin xüsusi çəkisi

- 30% qədər
- 50% qədər
- 20% qədər
- √ 80% qədər

165. Bankın resurslarına daxildir

- Hesablaşmalar
- Hesablaşmalarda olan vəsaitlər
- √ Cəlb olunmuş vəsaitlər
- Yayındırılmış vəsaitlər

166. Depozit dedikdə.....başaya düşülür

- √ Fiziki və hüquqi şəxslərin əmanətləri
- Fiziki şəxslərin pul vəsaiti
- Hüquqi şəxslərin pul vəsaitləri
- Əmanət sertifikatları, veksellər, istiqrazlar

167. Passiv əməliyyat nəticəsində

- √ Bankın resursları artır
- Hesablaşmalar ləngiyir
- Hesablaşmalar sürətlənir
- Bankın resursları azalır

168. Bankın xüsusi kapitalı deyildir

- Ehtiyat fondu
- √ Banklararası kredit
- Nizamnamə kapitalı
- Əlavə kapital

169. Bankın resurslarına daxildir

- √ Ehtiyat fondu
- Gələcək dövrün xərcləri fondu
- Kapital qoyuluşu
- Amortizasiya fondu

170. Passiv əməliyyatlar nəticəsində

- √ Resurslar formalaşır
- Hesablaşmalar sürətlənir
- Kassada nəgdi pul artır
- Kreditlər verilir

171. Kommersiya bankının passiv əməliyyatı dedikdə.....başaya düşülür

- Kassa hesablaşma əməliyyatları
- Kreditləmə əməliyyatları
- Hesablaşma əməliyyatları

✓ Resursların formalaşması ilə əlaqədar əməliyyatlar

172. Passiv əməliyyatlar banka.....gətirir

- Gəlir
- Pulu qiymətdən salır
- Banka təsir etmir
- ✓ Xərc

173. Kommersiya bankının passiv əməliyyatıdır

- Hesablaşma
- İnnovasiya
- Kreditləşmə
- ✓ Depozit

174. kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilirmi?

- ✓ digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.
- çıxış edə bilməz
- Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.

175. Daşınmaz əmlaka verilən kredit adlanır:

- kommersiya krediti
- lombard krediti
- ✓ ipoteka krediti
- aqrar kredit

176. Blank kreditinin təminatıdır

- mal- material qiymətliləri
- qiymətli kağızlar
- daşınmaz əmlak
- ✓ təminatı yoxdur

177. Kreditləşmənin birinci mərhələsidir:

- kredit müqaviləsinin imzalanması
- müştərinin kredit qabiliyyətinin müəyyənləşdirilməsi
- ✓ kredit sifarişlərinə baxılması
- kreditlərin verilməsi

178. Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- ✓ müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti
- kredit sifarişlərinə baxılması haqqında arayış
- kredit vermək haqqında müqavilə
- maliyyə hesabatı

179. Girov əmlakı qismində maddi aktivlərə aiddir.

- ✓ istehsal ehtiyatları, hazır məhsul
- qiymətli kağızlar və xarici valyuta
- qızıl və qiymətli metallar
- intellektual mülkiyyətin sahibin hüququ

180. Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- istehsal ehtiyatları
- əmlak hüququ
- hazır məhsul
- ✓ qiymətli kağızlar

181. Girov amili hesab edilir:

- dövrüyyədən çıxarılmış əmlak
- yalnız qiymətli kağızlar
- kreditorun şəxsiyyəti ilə əlaqədar olan əmlak
- ✓ girov qoyan tərəfindən özgəninkiləşdirə bilən istənilən əmlak

182. Müştərinin maliyyə möhkəmliyi əmsalıdır:

- ritmilik əmsalı
- ✓ rentabellik əmsalı
- ödəmə qabiliyyətliliyi əmsalı
- iqtisadçılıq əmsalı

183. Müştərinin maliyyə möhkəmliyi əmsalıdır:

- ödəmə qabiliyyətlilik əmsalı
- ritmilik əmsalı
- ✓ maliyyə sərbəsliliyi əmsalı
- iqtisadçılıq əmsalı

184. Maliyyə əmsalı dedikdə başa düşülür:

- ✓ likvidlik əmsalı
- təminatlılıq əmsalı
- dayanıqlılıq əmsalı
- ödəmə qabiliyyətlilik əmsalı

185. Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- kredit riski əsasında
- pul vəsaitlərinin təhlili əsasında
- ✓ maliyyə əmsalı əsasında
- hesablaşma əmsalı əsasında

186. Borc alanın kredit qabiliyyətidir:

- ssuda üzrə bankın borc öhdəliklərinin ödənilməsi
- faizlər üzrə öhdəliklərin ödənilməsi
- öhdəliklərin vaxtında ödənilməsi
- ✓ ssuda, ssudalara görə faizlər üzrə borc öhdəliklərin tam və müddətində ödənilməsi

187. Borc limitidir:

- ✓ bir kreditorun kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi
- bütün borcun maksimum məbləği
- kredit verilməsi üzrə maksimum dövrüyyə məbləği
- bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği

188. Kreditləşmə limitidir:

- müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc
- kreditin verilməsi üzrə məbləğ dövrüyyəsi
- kreditin verilməsi üzrə maksimum məbləğ dövrüyyəsi
- ✓ müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği

189. Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- √ kommersiya bankları tərəfindən sərbəst
- Mərkəzi Bank tərəfindən
- kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə
- müştərilər

190. Bankın faiz dərəcəsi asılıdır:

- kreditin təminatından
- √ kreditin məbləğindən
- borcalanın maliyyə vəziyyətindən
- kredit münasibətlərinin səviyyəsindən

191. Bank faizinə təsir edir:

- kreditin təminatlılığı
- bankın vəziyyəti
- borc alanların vəziyyəti
- √ kreditin müddəti

192. Kreditləşmə prinsipidir:

- √ təminatlılıq
- bölüşdürücülük
- nəzarətçilik
- sərbəstlik

193. Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir:

- √ bazar təsərrüfatları
- yalnız ev təsərrüfatları
- yalnız ticarət və sənaye
- yalnız kənd təsərrüfatı

194. Bank debitor qismində çıxış edir:

- əhalinin kreditləşməsi zamanı
- öz səhmlərini reallaşdırdıqda
- ipoteka kreditləşməsi zamanı
- √ vəsaitləri cəlb etdikdə

195. Bank kreditor kimi çıxış edir:

- sərbəst vəsaitləri cəlb etdikdə
- qiymətli kağızları satın aldıqda
- √ vəsait verdikdə
- mənfəət əldə etdikdə

196. Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə şıxış edirlər:

- yalnız kreditor qismində
- yalnız borc alan qismində
- √ kreditor və borc alan qismində
- nəzarətçi qismində

197. Bank kreditində kredit münasibətlərinin subyektidir:

- yalnız təsərrüfat təşkilatları
- yalnız əhali
- yalnız dövlət
- ✓ göstərilənlərin hamısı

198. Bank krediti hesab edilir:

- mal formasında verilən kredit
- istiqraz formasında hökumətə verilən kredit
- ✓ pul formasında verilən kredit
- yalnız əhaliyə verilən kredit

199. Aktivlərə aid olmayan bank əməliyyatları

- Kassa hesablaşma
- Səhmlərin buraxılışı
- İnvestisiya
- ✓ Depozit

200. Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- bankın yüksək likvidli aktivlərinin tələb ediləndək əmanətlər üzrə bankın
- bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
- Bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
- ✓ borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi

201. Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- ✓ Ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait
- Mərkəzi bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait
- Bank xidmətlərin maya dəyəri
- Mənfəətdən verginin azaldılması

202. Kredit riskinin minimumlaşdırılması üsuludur

- Kredit üzrə faiz dərəcələrinin artırılması
- ✓ Kreditin qaytarılmasının etibarlı formaları tətbiq edilməsi
- Kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi
- Kredit xəttindən geniş istifadə

203. Bankın kredit riski artır

- Bank kreditlərinin payı azaldıqda
- ✓ Ssudaların ödəniş vaxtı əsassız uzadıldıqda
- Borc alanın kredit qabiliyyəti dərindən öyrənildikdə
- Kreditin obyekt və subyektlərə görə fərqləndirilməsində

204. Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən.....məsələlərin həllində istifadə olunur

- Kreditin ödəncililiyinin müəyyən edilməsi
- Kreditin məqsədinin müəyyənləşdirilməsi
- ✓ Kreditləşmə şərtinin müəyyən edilməsi
- Kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində

205. Girov qoyulmuş dövrüyyədə olan mallara tələb

- ✓ Qiymətlərin stabil olması
- Daşınacaq olması
- Etibarlılığı
- Saxlanıla bilinməsi

- 206.** Girov məbləği ilə kreditin həcmnin nisbətini müəyyən edən amillər
- Borc alanın fəaliyyət növü
 - Bankın maliyyə vəziyyəti
 - Hesablaşmaların vəziyyəti
 - √ Girov götürülmüş əmlakın satışı üzrə xərclər
- 207.** Kommersiya bankları iri müştərilərin müştərək kreditləşməsinə üstünlük verir
- Mənfəətin artırılması məqsədi ilə
 - √ Sərbəst kredit resursları çatışmadıqda
 - Müştəri müştərək olduqda
 - Borcalanın ödəmə qabiliyyətinə inam olmadıqda
- 208.** Kontokorrent hesab
- Kredit kartoçkası saahibinə açılan hesabdır
 - Cari hesabın bir növüdür
 - √ Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir
 - Kredit almaq hüququ verən hesablaşma hesabıdır
- 209.** Overdraft
- √ Çeklərin ödənilməsinə verilən ssudadır
 - İstənilən ssuda verilişidir
 - Xüsusi ssuda hesabından verilən kreditdir
 - Müştərinin hesablaşma hesabı üzrə debet qalığının örtürülməsinə verilən ssudadır
- 210.** Kredit portfelinin ssudaların müddətlərinə görə quruluşunu müəyyən edən amildir
- Ssuda borcunun vəziyyəti
 - Kreditlər üzrə yetərli təminat
 - Bankın müxbir hesabının vəziyyəti
 - √ Bankın kredit siyasəti
- 211.** Bankın kredit portfelidir
- √ Müxtəlif əlamətlərə görə struklaşdırılmış bankın kredit qoyuluşu
 - Bankın kredit potensialı
 - Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank passivləri
 - Müxtəlif əlamətlərə görə struklaşdırılmış bank aktivləri
- 212.** Aşağı riskli aktivlərə (risk əmsalı 20%-ə qədər) aiddir
- Şəxsi kampaniyaların səhmlərinə qoyuluş
 - √ Kapital aktivlər
 - Müştərilərə verilən kreditlər
 - Dövlət borc öhdəliklərinə qoyuluşlar
- 213.** Yüksək likvidli aktivlərə aiddir
- √ Kassa və ona bərabər tutulan vəsaitlər
 - Uzun müddətli kreditlər
 - Mərkəzi Bankdakı məcburi ehtiyatlarhesabı
 - Əsas vəsaitlər
- 214.** Gəlirsiz aktivlərə daxildir
- Dövlətin borc öhdəliklərinə qoyuluş

- √ mərkəzi Bankdakı müxbir hesab
- Ödəniş vaxtı keçmiş kreditlər
- Müəssisə və təşkilatların nizamnamə kapitalına köçürülən vəsaitlər

215. Bankın potensialının artırılması yolları

- √ Cəlb olunmuş vəsaitlərin həcmnin artırılması
- Tələblərin minimal ehtiyatlarının artırılması
- Kreditləşmənin təşkilinin təkmilləşdirilməsi
- Kredit qoyuluşunun artırılması

216. Bankın kredit potensialıdır

- Mərkəzi Bankın hesablanma metodu ilə müəyyən olunmuş xüsusi kapital
- Məcmu aktivlər
- √ Resursların cəmindən likvidliyin mütləq və könüllü ehtiyatları çıxıldıqdan sonra qalan hissə
- Verilmiş kreditlər

217. Kommersiya banklarının aktivlərinə daxildir

- Buraxılmış borc öhdəlikləri
- √ Pul vəsaitləri və Mərkəzi bankdakı hesablar
- Gələcək dövrlərin xərcləri
- Debitorlarla hesablaşmalar üzrə mümkün olan itgilərə ehtiyat

218. Bank xüsusi səhmlərinin emissiyası zamanı bankın məqsədi

- Mülkiyyət üzərində nəzarət və təsir dairəsinin genişləndirilməsi
- √ Əlavə resursların cəlb edilməsi
- Likvidlik səviyyəsini yüksəltmək
- Səhmlərlə möhtəkirlik əməliyyatlarından gəlir əldə etmək

219. Bankın tərəfindən satın alınan vekseller hansı hesablarda uçota alınır

- √ Aktiv balans hesablarında
- Balans arxası hesablarda
- Balansdan kənar hesablarda
- Passiv balans hesablarında

220. Kredit təşkilatları hansı qiymətli kağızlarla əməliyyat apara bilər

- √ Azərbaycanın Mərkəzi bankının xüsusi lisenziyasına müvafiq olan
- Heç biri
- İstənilən
- Emission

221. Kredit riskinə aid olan riskdir

- Likvidlik riski
- Faiz dərəcəsi riski
- Valyuta riski
- √ Pul vəsaitlərinin qaytarılmaması riski

222. Bankın kredit potensialıdır

- Bankın nizamnamə kapitalı
- Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği
- Bank tərəfindən cəlb edilmiş vəsait
- √ Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ

223. Daşınmaz əmlakın girov olduğu kredit adlanır
- Qısamüddətli
 - ✓ İpoteka
 - Blank
 - Dövlət
224. Kreditin qaytarılmağını təmin edən forma deyildir
- Girov
 - Himayədarlıq
 - Bank zəmanəti
 - ✓ Dövlət əmlakı
225. Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir
- təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
 - müddətlilik, ödəncilik, təminatlılıq, məqsədlilik, fərdi yanaşma
 - ✓ qaytarılmaqlıq, müddətlilik, ödəncilik, təminatlılıq, fərdi yanaşma
 - Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərdi yanaşma
226. Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığında artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır
- Akseptli kredit
 - Kredit xətti
 - ✓ Overdraft
 - Faktoring
227. Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür
- Kassa əməliyyatı
 - Xarici valyutanın satın alınması
 - Lizing faktoring
 - ✓ Ssuda əməliyyatı
228. Borcalanlara dövrüyyə kapitalının tamamlanmasına, əsas kapitalla qoyuluşa ,fond birjalarının vasitəçilərinə verilən kreditlər.....üzrə təsnifləşdirilir
- Təminatı
 - Bank fəaliyyətinin tənzimlənməsi qaydası
 - Verilmə müddəti
 - ✓ Kreditləşmənin məqsədi
229. Müddət baxımından ən geniş yayılmış kredit növüdür
- Tələb edilmədən kreditlər (onkol kredit)
 - Uzunmüddətli kreditlər
 - Ortamüddətli kreditlər
 - ✓ Qısamüddətli kreditlər
230. Kreditin real dəyəri hesablanır
- Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
 - Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
 - Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
 - ✓ Kredit üzrə nominal faiz dərəcəsi ilə inflyasiya səviyyəsi çıxılmaqla
231. Bank kreditinin ilkin ödəniş mənbəyidir
- Girov qoyulmuş əmlak

- Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- ✓ Məhsul satışından (iş və xidmətdən)gələn gəlir
- Əmlakın satışından gəlir

232. Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- Kredit məbləğinə bərabər olmalıdır
- Kreditin məbləğindən aşağı olmamalıdır
- Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- ✓ Verilmiş kreditin məbləğindən yüksək olmalıdır

233. Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- ✓ Bankın kassasındakı nağd pul, qiymətli metallar, Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
- Ödəniş müddəti 30 günədək olan bank ssudaları
- Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
- Uzunmüddətli ssudalar, lizinqə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş

234. Qiymətli kağızlar bazarında kredit təşkilatlarıkimi çıxışıdır

- Büdcə vəsaitinin bölüşdürücüsü
- Rezident və qeyri rezident[yeni cavab]
- Sığortalayan, sığortalanan
- ✓ Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, investor, emitent

235. Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- ✓ Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait
- Bankın ehtiyatında olan kapital
- Bankın əsas vəsaitə qoyuluşu
- Bankın əmanətçilər qarşısındakı öhdəliklər

236. Kreditin idarə edilməsinə daxil deyil

- Kredit riskinin diversifikasiyası
- Kredit müqavilələrinin yerinə yetirilməsinə nəzarət
- Kredit portfelinin təsnifləşdirilməsi
- ✓ Kredit sifarişinə baxılması və müştəri ilə söhbət

237. Bank istehlak kreditini verir

- Sənaye müəssisələrinə
- Tikinti təşkilatlarına
- Kənd təsərrüfatına
- ✓ Əhaliyə

238.əsasən kommersiya bankı tərəfindən verilən kreditlər istehlak, sənaye, ticarət, kənd təsərrüfatı, investisiya və kreditlərə bölünür

- Müddətinə
- ✓ Tətbiq olunma sferasına
- Müddətli təyinatına
- Faizin səviyyəsinə

239. Ssudaların keyfiyyətinin pisləşməsi indikatoru deyildir

- Bankdakı hesabdən keçən pul vəsaiti və satışdan gəlirin həcmnin azalması
- ✓ Borc alan tərəfindən kredit resurslarından məqsədsiz istifadə
- Əmək haqqı büdcəyə və büdcədən kənar fondlara borcun yaranması
- Ssuda üzrə vaxtı keçmiş faiz ödənişləri

240. Kommersiya bankının kredit siyasətinə təsir edən xarici amil
- Bankın resurs bazası və quruluşu
 - Bankın likvidliyi
 - Bankın ixtisaslaşması
 - √ Ölkədəki siyasi vəziyyət
241. Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....asılı deyil
- √ Bankın ixtisaslaşmasından
 - Banklar arası kreditə görə orta faiz dərəcəsindən
 - Mərkəzi Bankın uçot dərəcəsindən
 - Cəlb olunmuş resursların dəyərindən
242. Kommersiya banklarının kredit siyasətini müəyyənləşdirən makroiqtisadi amillər
- Regionun iqtisadi vəziyyəti
 - Bankın müştəri bazası
 - Bankın passivinin quruluşu
 - √ İqtisadiyyatın ümumi vəziyyəti
243. Kreditin verilməsi üçün ilkin işə daxildir
- √ Borc alanın kredit qabiliyyətinin müəyyən edilməsi
 - Kreditin verilməsinin texnologiyası
 - Kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət
 - Kredit portfelinin idarə olunması
244. Kommersiya bankının kredit siyasətinə təsir edən daxili amildir
- Banklararası rəqabətin vəziyyəti
 - Bank infrastrukturunun inkişaf dərəcəsi
 - Bank qanunçuluğunun inkişaf səviyyəsi
 - √ Bankın likvidliyi
245. Kredit siyasəti kommersiya bankının kimi çıxış etdiyi fəaliyyətdir
- Vasitəçi
 - Borcalan
 - √ Kreditor
 - Kreditor və borcalan
246. İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri
- Azalır
 - √ Artır
 - Sabit qalır
 - Həndəsi silsilə ilə artır
247. Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür
- Təminatı
 - Maliyyə vəziyyəti
 - √ Kredit qabiliyyəti
 - Yararlılığı
248. Kreditin təminat formasıdır
- √ Maddi qiymətlilər

- Borc alanın mənfəəti
- Əmək haqqı fondu
- Xüsusi təyinatlı fondlar

249. Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır

- Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi
- Kreditə olan tələb
- ✓ Bankın gəlirlilik səviyyəsi
- Ölkədə pul tədavülünün vəziyyəti

250. Bankın faiz dərəcəsinə təsir edir

- Kreditin təminatlılığı
- Bankın vəziyyəti
- ✓ Kredit resurslarının quruluşu
- Müştərinin vəziyyəti

251. Kreditləşmənin ödəməlik prinsipi tələb edir

- Kredit qaytarılma
- Kredit təminatlı olsun
- ✓ Kreditə görə haqq ödənilsin
- Zəmanətlik olsun

252. Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

- Bölüşdürücülük
- İstifadəçilik
- ✓ Müddətliklik
- Likvidlik

253. Kredit riskinin idarə olunma metodlarından biri aktivlər portfelinin

- Stabilləşdirilməsidir
- Azalmasıdır
- Artmasıdır
- ✓ Diversifikasiyasıdır

254. Overdraft dedikdə

- Bircəfəlik müddəti kredit
- ✓ Ödəmə krediti
- Blank krediti
- Dövrüyyə vəsaitlərinə tələb olunanadək kredit

255. Kreditordan rəsmi bildiriş gəldikdən sonra göstərilən müddətdə ödənilməli bank ssudasıdır

- Blank
- Zəmanətli
- Təminatlı
- ✓ Onköl

256. Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil

- Rəqib bankların mövcudluğu
- ✓ İşçilərin bacarığı və təcrübəsi
- Müştəri bazası
- Mərkəzi Bankın pul-kredit siyasəti

257. İnvestisiya məqsədi ilə istifadə olunan ssudalar
- Müddətsiz
 - Qısa müddətli
 - Orta müddətli
 - ✓ Uzunmüddətli
258. Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir
- ✓ Pul vəsaitləri
 - Daşınmaz əmlak
 - Malmaterial qiymətliləri
 - Qiymətli metallar
259. Blank ssudalarının təminatıdır
- Girov
 - ✓ Kredit müqaviləsi
 - Zəmanət
 - Himayədarlıq
260. Overdraft üzrə kredit ödənilir
- Sadə ssuda hesabı
 - Həftədə bir dəfə
 - ✓ Hesablaşma hesabındakı vəsait qalığı hesabına hər gün
 - Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra
261. Bank təcrübəsində hazırda ən çox istifadə olunan ssuda hesabı forması
- Onkol hesabı
 - ✓ Cari ssuda hesabı
 - Xüsusi ssuda hesabı
 - Kontokorrent hesab
262. Bərpa olunan kredit xətti əsasında kredit verilməsinin məhdudiyyət forması
- Verilmə limiti
 - Çıxış limiti
 - Kreditləşmə limiti
 - ✓ Borc limiti
263. Bank praktikasında əsasən kredit xəttindən istifadə olunur
- Mövsümi və uzunmüddətli
 - Çərçivəli və ixtisaslaşdırılmış
 - ✓ Bərpa olunan və bərpa olunmayan
 - Ümumi və cari
264. Risk səviyyəsinə görə kreditlər bölünür
- ✓ Standart və qeyri standart
 - Qısamüddətli və uzunmüddətli
 - Daxili və xarici
 - Müddətli və zəmanətli
265. Təmərgüzləşməsi dərəcəsinə görə kreditləşmə obyektləri bölünür
- Daxili və xarici
 - Qısamüddətli və uzunmüddətli

- Nağd və nağdsız
 - √ Tək və məcmu ehtiyaca görə
- 266.** Overdraft üzrə kreditləşmə zamanı borc alanın borcunun uçotunu aparmaq üçün.....hesab açılır
- Tranzit
 - √ Ssuda
 - Müxbir
 - Kontokorrnet
- 267.** Bərpa olunan kredit xətti başqa cür necə adlanır
- √ Verilmə limiti
 - Oderdraft
 - Borc limiti
 - Açılan kredit
- 268.** Kredit xəttinin uzadılması
- √ Yalnız kreditor bankda hesabı olan təşkilatlara icazə verilir
 - Yalnız Mərkəzi Bankın icazəsi ilə uzadılır
 - Yalnız ərazi idarələrinin razılığı ilə edilir
 - İcazə verilmir
- 269.** Pul vəsaitlərinin defisiti gətirib çıxarır
- Debitr borclarına
 - Uzunmüddətli maliyyə qoyuluşlarına
 - Qısamüddətli maliyyə qoyuluşlarına
 - √ Kreditor borclarına
- 270.** Girov kimi çıxış edə bilər
- Qiymətli kağızlar, gələcək dövrün gəlirləri, qarşıdakı xərclərə ehtiyat
 - Gələcək dövrün gəlirləri, qarşıdakı xərclərə ehtiyat, nizamnamə kapital
 - √ Əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
 - Ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri
- 271.** Borc alanın kredit qabiliyyəti qiymətləndirilərkən nəzərə alınan pul axını nədir?
- Təşkilatın mənfəəti
 - √ Pul vəsaitlərinin axını ilə geri axını arasındakı fərq
 - Pul vəsaitlərinin geri axını
 - Pul vəsaitlərinin axını
- 272.** Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınır
- √ Likvidlik əmsalları dövriyyə aktivlərinin dövriyyəsi və maliyyə möhkəmliyi
 - Likvidlik əmsalları və dövriyyə aktivlərinin dövriyyəsi və xərclərdən istifadə
 - Yalnız likvidlik əmsalı
 - Likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi
- 273.** Veksel himayədarlığı necə adlanır
- √ Aval
 - Sessiya
 - Obliqo
 - İndossament
- 274.** Kredit qabiliyyəti təşkilatın.....qabiliyyətidir

- Kredit riskini azaltmaq
- Kredit almaq
- √ Kredit alıb qaytarmaq
- Krediti qaytarmaq

275. Bank krediti hesabına mənfi debet qalığının yaranması mümkündür

- İpoteka
- Klirinq
- Girov
- √ Oderdraft

276. Banka girov qoyulmuş əmlak sığortalanı

- Üçüncü şəxs
- Sığorta kampaniyası
- Girov götürən tərəfindən
- √ Girov qoyan tərəfindən

277. Ssuda üzrə öhdəliyin zəmanətçisi kimi hansı subyekt çıxış edə bilər

- Yalnız sığorta kompaniyalar
- √ Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
- Yalnız banklar
- Müxtəlif fondlar

278. Kredit müqaviləsinin işlənməsi necə adlanır

- Marketing-miks
- Biznes planlaşma
- Marketing-maks
- √ Ssudanın quruluşlaşdırılması

279. Borcalanın kredit qabiliyyətinin öyrənilməsinin ən geniş yayılmış üsulu

- Pul axını
- İşgüzar göstərici
- Təşkilatın təşkilatı quruluşu
- √ Maliyyə əmsalları

280. Verilmiş kreditlər vaxtında qaytarılmadıqda bankın müştərilər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirmə imkanı

- Artır
- Sabit qalıq
- Ədədi silsilə ilə artır
- √ Aşağı düşür

281. Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin hesablaşma hesabı

- Büdcə hesabı ilə birləşir
- Faizlərlə fəaliyyət göstərir
- Sərbəst fəaliyyət göstərir
- √ Kontokorrent hesabla birləşir

282. Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- Birdəfəlik qaydada
- √ Hesaba vəsait daxil olduqca
- Ödəniş vaxtı çatdıqca

- Müqavilədə göstərilən müddətlərdə
- 283.** Kontokorrent hesab açılır
- Sənaye müəssisələrinə
 - √ Bankın etimadını qazanan təşkilatları
 - Ticarət təşkilatlarına
 - Pis işləyən təşkilatlara
- 284.** Kontokorrent hesabdan kredit qalığı nəyi göstərir
- Hesabda vəsaitin azalmasını
 - √ hesabda sərbəst vəsait olmasını
 - Müəssisənin gəlirliliyini
 - banka borcunu
- 285.** Kontokorrent hesab
- Passiv hesabdır
 - Müxbir hesabdır
 - Aktiv hesabdır
 - √ Aktiv passiv hesabdır
- 286.** Ssuda hesabının debet qalığı nəyi göstərir
- Müəssisənin sərbəst vəsaitini
 - Müəssisənin mənfəətliliyini
 - Müəssisənin rentabelliğini
 - √ Müəssisənin banka borcunu
- 287.** Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyektidir
- Dövrüyyə vəsaitlərinin tamamlanması
 - Mal material qiymətliləri
 - Əmək haqqının ödənilməsi xərcləri
 - √ Heyvandarlıq
- 288.** Təminatlı kredit.....adlanır
- Müvəqqəti ehtiyaclara kredit
 - √ Blank krediti
 - Birbaşa kredit
 - Mövsümi xərclərə kredit
- 289.** Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır
- Fasiləli
 - Müddətli
 - Birbaşa
 - √ Ödəmə
- 290.** Dövrüyyə vəsaitlərinin təşkilinə verilən kredit
- Müddətsizdir
 - Orta müddətli
 - Uzun müddətli
 - √ Qısa müddətli
- 291.** Kreditləmə prinsipi deyildir

- Müddətlilik
- √ Kreditin məbləği
- Differensial münasibət
- Təminatlılıq

292. Kreditin qiyməti adlanır

- Verilən məbləğ
- Ödənilən məbləğ
- Vaxtı keçmiş borc
- √ Bankın faiz dərəcəsi

293. Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- √ Artırır
- Ədədi silsilə ilə azalır
- Dəyişməz qalır
- Azaldır

294. İnvestisiya resursudur:

- √ investiyalaşma obyektlərinə qoyuluşlar etmək üçün cəlb edilmiş maliyyə aktivlərinin bütün növləri
- yalnız əhalinin əmanətləri
- investiyalaşma üçün cəlb edilən maliyyə passivləri
- investisiyalaşmaya cəlb olunan ayrı ayrı maliyyə aktivlərinin növləri

295. Bankın depozitar fəaliyyətidir:

- qiymətli kağızlar sertifikatının satışı üzrə xidmət göstərmək
- qiymətli kağızlar sertifikatının satın alınması üzrə xidmət
- qiymətli kağızlar sertifikatının alqı satqısı xidmət göstərmək
- √ qiymətli kağızlar sertifikatının saxlanılması üzrə xidmət göstərmək

296. Təkrar bazarda banklar qismində çıxış edə bilər.

- məsləhətçi
- müvəkkil
- vasitəçi
- √ broker

297. Bankın diler fəaliyyətidir.

- √ öz adından və öz hesabına qiymətli kağızların alınib satılması sövdələşməsi
- öz adından müştərinin hesabına qiymətli kağızların alınib satılma sövdələşməsi
- qiymətli kağızların yalnız alqısı üzrə sövdələşmələr
- qiymətli kağızların yalnız satqısı üzrə sövdələşmələr

298. Təkrar bazarda banklar..... qismində çıxış edə bilər:

- daimi iştirakçı
- vasitəçi
- √ diler
- məsləhətçi

299. Bankın ticarət əməliyyatlarıdır:

- Mərkəzi Bankın tapşırığı ilə təkrar bazarda qiymətli kağızlarla alqı- satqı əməliyyatları
- √ müştərilərin tapşırığı ilə təkrar bazarda qiymətli kağızların alqı- satqısı
- Mərkəzi Bankın tapşırığı ilə ilkin bazarda qiymətli kağızların alqı- satqı əməliyyatları
- ilkin bazarda qiymətli kağızların alqı-satqısı

300. İnvestisiya bazarıdır:

- investisiya təklifləri
- investisiya bazarının konyukturası
- qiymətli kağızların alınıb satıldığı bazar
- ✓ investisiya fəaliyyəti subyektlərinin qarşılıqlı fəaliyyəti

301. Kapital qoyuluşu formasında aparılan investisiyadır

- maliyyə investisiyası
- ✓ sosial investisiya
- real investisiya
- portfel investisiyası

302. Kapital qoyuluşu formasında həyata keçirilən investisiya:

- ✓ qoruyucu investisiya adlanır
- portfel investisiyasıdır.
- maliyyə investisiyası adlanır.
- real investisiya adlanır

303. Portfel investisiyasıdır:

- maliyyə aktivlərinə vəsait qoyuluşu
- maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- ✓ gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu
- müəssisələrin nizamnamə kapitalına qoyuluşları

304. Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşa düşülür.

- investisiya obyektlərinin bazar dəyərinin artmasına
- müəssisələrin nizamnamə kapitalına
- qeyri maddi aktivlərə
- ✓ qiymətli kağızlara bank depozitlərinə

305. Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- ✓ maddi resurslara qoyuluş
- investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş
- müxtəlif maliyyə aktivlərinə qoyuluş
- müəssisələrin nizamnamə kapitalına qoyuluş

306. Vəsait qoyuluşu üzrə investisiya obyektidir:

- birbaşa
- ✓ maliyyə
- qeyd olunmuş
- portfel

307. Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- portfel
- ✓ real
- birbaşa
- mövcud

308. Müxtəlif emitentlərin qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi üzrə bank xidməti adlanır.

- ✓ anderryayinq

- benderraytinq
- raytinq
- superraytinq

309. İnvestisiya bankinqə daxil edilir:

- mənfəət əldə etmək
- xüsusi təyinatlı fondların yaradılması
- ✓ müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi
- investisiya müqaviləsinin bağlanması

310. İnvestisiya bankinqi özündə cəmləşdirir:

- qiymətli kağızların buraxılışı
- bankın ehtiyat fondunun yaradılmasında iştirak
- real sektorun kreditləşməsində iştirak
- ✓ təkrar bazarda qiymətli kağızlarla ticarət əməliyyatları

311. İnvestisiya bankinqinə daxildir:

- qiymətli kağızların buraxılışı
- ✓ kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- xüsusi təyinatlı fondların yaradılması
- bankın nizamnamə kapitalının formalaşması

312. İnvestisiya fəaliyyətinin əsas subyektidir:

- yalnız investorların özləri
- yalnız banklar
- ✓ investorlar və investisiya obyektlərinin istifadəçiləri
- yalnız investisiya obyektlərindən istifadəçilər

313. İnvestisiya bankinqin əsas ilkin funksiyasıdır:

- qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi
- ✓ qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- yalnız qiymətli kağızların yerləşdirilməsi

314. İnvestisiya bankinqinə daxil edilən xidmətdir

- qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət
- ✓ qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xidmət
- qiymətli kağızlar bazarının formalaşması xidməti

315. İnvestisiya fəaliyyəti hesab edilir:

- kredit resurslarının formalaşması
- real sektorun kreditləşdirilməsi
- ✓ vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
- dövriyyə vəsaitlərinə vəsait qoyuluşu

316. İnvestisiya dedikdə başa düşülür:

- mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- ✓ gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi
- dərhal mənfəət əldə etmək məqsədi ilə layihələrin işlənməsi
- bank fondlarının formalaşmasına vəsait qoyuluşu

317. Kapital qoyuluşu formasıdır:

- √ yeni əsas fondların yaradılması
- bankların rentabelliyyəsinin yüksəldilməsi
- bankın ümumi kapitalının formalaşması
- bankın ehtiyat fondunun yaradılması

318. Kapital qoyuluşu dedikdə başa düşülür:

- √ ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- bankın nizamnamə kapitalının formalaşması
- fondların formalaşmasına vəsait qoyuluşu
- ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi

319. İstehsal gücünün və aktiv fondların artırılmasına təsir edən amilləri göstərməli

- tikinti-quraşdırma işlərinə xərclər
- sair işlərə çəkilən xərclər
- işçilərin ixtisasının artırılması xərcləri
- √ avadanlıq,maşın- mexanizmlərə xərclər

320. investisiyanın maliyyələşmə mənbələrinə aid deyil

- xüsusi vəsaitlər
- cəlb edilmiş vəsaitlər
- amortizasiya ayırmaları
- √ işçilərin əmək haqqı

321. investisiyanın texnoloji quruluşunda istifadə edilmir

- maşın,avadanlıq,alətlər alınmasına
- √ istehsal sahələrinə kapital qoyuluşu
- tikinti-quraşdırma işlərinə xərclər
- sair tikinti işləri və xərclərə

322. Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- hüquqi şəxs
- xarici fiziki şəxs
- √ uzunmüddətli ssuda
- fiziki şəxs

323. Azərbaycanda xarici investorların maraqlarını əks etdirən fikirləri göstərin

- √ imkanlı bazara müdaxilə
- Azərbaycanlı həmkarlara yardım
- Azərbaycan iqtisadiyyatının inkişafı
- işləyən əhəlinin orta əmək haqqı

324. Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- neftayırma zavodu
- bələdiyyələr
- korporasiyalar
- √ sifarişçilər

325. İnvestisiyaya aiddir:

- televizor alınmasına
- gecə evlərinə yatırım

- ✓ müəssisə əməkdaşlarının təhsilinə yatırımlar
 - uşaq bağçasına yatırım
- 326.** Fond bazarının iştirakçısı deyil
- diler
 - depozitarilər
 - ✓ menecer
 - broker
- 327.** Kapital qoyuluşunun geri qayıtma müddəti 5 il olarsa, normativ səmərəlilik əməslini seçin
- ✓ 0,20
 - 0,1
 - 0,15
 - 0,17
- 328.** Bankın mənfəətliliyi ona imkan verir ki:
- rentabellik səviyyəsini aşağı salsın
 - bərcəların aşağı salınmasına nail olmaq
 - ✓ yeni filiallar açmaq yolu ilə öz fəaliyyət miqyasını genişləndirsin
 - filiallarla qarşılıqlı münasibəti genişləndirsin
- 329.** Yetərli səviyyədə mənfəəti olan bankın.....imkanı əldə edir
- vergi üzrə ödənişləri azaltmağa
 - bankın işçi heyəti ilə münasibətləri yaxşılaşdırmağa
 - ✓ pul bazarında bankın rəqabət qabiliyyətini müəyyən etmək
 - mənfəətin bölüşdürülməsi üzrə qərar qəbul etməyə
- 330.** Bankın sərəncamındakı yetərli mənfəət ona imkan verir:
- işçilərin sayını artırmaq
 - bankın fəaliyyətini nizamlaşdırmaq
 - müştərilərlə iqtisadi münasibətləri yaxşılaşdırmaq
 - ✓ qəfil itgilərin yaranmasına qarşı möhkəmlik ehtiyatı yaratmaq
- 331.** Kommersiya banklarının xərcələr qrupuna daxildir
- ✓ Əməliyyat xərcələri
 - Dəyişən xərcələr
 - Artan xərcələr
 - Azalan xərcələr
- 332.** Kommersiya bankının gəliridir:
- Aktivlər üzrə əməliyyatlar
 - Passivlər üzrə mükafatlar
 - ✓ Komissiyon mükafatlar
 - Hər üçü
- 333.** Bankın mənfəətinin bir hissəsi yönəldilir:
- Passiv əməliyyatların aparılmasına
 - Lizinq əməliyyatlarına
 - Trast əməliyyatlarına
 - ✓ Nəzərdə tutulmayan zərərlərin ödənilməsinə
- 334.** Bankın sabit gəliridir:

- √ Aktiv fəaliyyətdən gələn gəlirlər
- Köməkçi fəaliyyətdən gələn gəlirlər
- Cari hesablardan gələn gəlirlər
- Passiv əməliyyatdan gələn gəlirlər

335. Mənfəətin artımı aşağıdakıları təmin edir:

- Ödənişlərin sürətləndirilməsini
- Passivlərin artırılmasını
- √ Fəaliyyətin genişləndirilməsi, kapital və ehtiyatın artımı
- Təqaüdlərin artırılmasını

336. Kommersiya banklarının mənfəəti ----- mənbədir:

- Əməliyyatlar aparmaq üçün
- Passiv əməliyyatlar aparmaq üçün
- √ Səhmdarlara dividend ödəmək üçün
- Müştərilərə yüksək xidmət üçün

337. Kommersiya bankının mənfəəti bankın -----

- Xərc göstəricisidir
- √ Etibarlılıq göstəricisidir
- Faiz göstəricisidir
- Səviyyə göstəricisidir

338. Kommersiya bankları mənfəət əldə edir:

- √ Lizin əməliyyatlarından
- Əmək ödənişlərindən
- Passiv əməliyyatlardan
- Vergi ödənişlərindən

339. Kommersiya banklarının mənfəəti:

- √ Vergi ödənişi mənbədir
- Təqaüdlərin ödəniş mənbədir:
- Passiv əməliyyatların mənbədir
- Lizin mənbədir

340. Bankın mənfəətliliyi asılıdır:

- √ Gəlir və xərclərin məbləğindən
- mənfəətlə vergilərin məbləğindən
- Aktiv əməliyyatların mənfəətə nisbətindən
- Ssuda əməliyyatlarının mənfəətə nisbətindən

341. Yaranma müddəti baxımından bankın xərcləri bölünür:

- Əməliyyat və funksional
- √ Cari və birdəfəlik
- Birbaşa və dolay
- Faizli və faizsiz

342. Xalis mənfəət balans mənfəətindən nə səviyyədə fərqlənir

- Ehtiyat fonduna köçürmə
- Səhmdarlara ödənilən dividend
- √ Büdcəyə ödənilən vergi

- İqtisadi həvəsləndirmə fonduna köçürmə

343. İtgilərin ödənilmə mənbəsidir:

- Sosial təyinatlı fond
- Nizamnamə fondu
- ✓ Ehtiyat fondu
- Yığım fondu

344. İqtisadi məzmununa görə bankın xərcləri bölünür

- Faizli və faizsiz
- Birbaşa və dolayı
- Cari və birdəfəlik
- ✓ Əməliyyat və funksional

345. Bankın xərclərinin nisbətən çox hissəsini təşkil edir:

- Bankın fəaliyyətinin təmin edilməsi
- ✓ Cəlb olunmuş vəsaitlərə xərclər
- Xarici valyuta ilə əməliyyatlara xərclər
- Hesablaşma-kassa əməliyyatları xərclər

346. Xərclər onların maya dəyərinə daxil edilməsi üsuluna görə bölünür:

- ✓ Birbaşa və dolayı
- Cari və birdəfəlik
- Əməliyyat və funksional
- Faizli və faizsiz

347. Mənfəətdən istifadə onun kapitallaşmasıdır

- Vergilər ödənildikdən sonra nəzərdə tutulmayan xərclərin örtülməsi
- ✓ Nizamnamə ehtiyat və iqtisadi həvəsləndirmə fondlarının tamamlanması
- Səhmdarlara dividendlərin verilməsi
- Ssudalar üzrə mümkün itgilərin tamamlanması ehtiyatına

348. Nisbətən bahalı faiz xərci hesab edilir:

- Əhalinin tələb edilmədən əmanətlərinə xidmət
- Təşkilatların hesablaşma hesablarının aparılması
- ✓ Əhalinin müddətli əmanətlərinə xidmət
- Təşkilatların depozitlərinin xidməti

349. Yaranma formasına görə bankın xərcləri bölünür:

- ✓ Faizli və faizsiz
- Əməliyyat və funksional
- Cari və birdəfəlik
- Birbaşa və dolayı

350.gələn gəlir stabil hesab edilir

- ✓ Kredit verilməsindən
- Qiymətli kağızlarla əməliyyatdan
- Digər təşkilatların fəaliyyətində iştirakda
- Xarici valyuta ilə əməliyyatlardan

351. Tərkibinin yekcinsliyinə görə bankın gəlirləri bölünür

- ✓ Birelement və kompleks
- Stabil və qeyri stabil
- Əməliyyat və qeyri əməliyyat
- Faizli və faizsiz

352. Bankın köməkçi fəaliyyətindən gələn gəlirlərinə daxildir:

- Keçmiş hesabat dövrü əməliyyatlarından gələn gəlir
- Digər təşkilatların fəaliyyətində iştirakdan gələn gəlir
- Müştərilərə göstərilən xidmətdən gələn gəlir
- ✓ Maliyyə bazarındakı fəaliyyətdən gələn gəlir

353. İqtisadi məzmununa görə bank gəlirləri bölünür

- Faizli və faizsiz
- Birelementli və kompleks
- Stabil və qeyri stabil
- ✓ Əməliyyat və qeyri əməliyyat

354. Bankın əməliyyat gəlirləri hansı fəaliyyətin nəticəsidir

- Sair
- ✓ Əsas
- Əsas və köməkçi
- Köməkçi

355. Yaranma müddəti baxımından bank gəlirləri bölünür:

- ✓ Stabil, qeyri stabil
- Birelementli və kompleks
- Əməli və qeyri əməli
- Faizli və faizsiz

356. Bankın əsas fəaliyyətindən gələn gəlirdir

- ✓ Müştərilərə göstərilən xidmətdən
- Otaqların kirayəyə verilməsindən
- Digər təşkilatların fəaliyyətindəki iştirakından
- Maliyyə bazarındakı fəaliyyətdən

357. Alınma formasına görə bankın gəlirləri bölünür

- ✓ Faizli və faizsiz
- Əməliyyat və qeyri əməliyyat
- Kompleks və birtərəfli
- Stabil və qeyri stabil

358. Mənfəətin öyrənilməsi tədqiqata daxildir

- Passivlərin
- Aktivlərin
- ✓ Gəlirlərin və xərcələrin
- Aktivlərin və passivlərin

359. Bankın vasitəçilik əməliyyatı hesab edilir:

- kreditləşmə obyektlərinin müəyyən olunma əməliyyatı
- ✓ faktoring əməliyyatı
- maliyyə əməliyyatları
- bankda hesabların açılması

360. Kommersiya banklarının vasitəçilik əməliyyatıdır:

- sahələrin kreditləşdirilməsi
- kənd təsərrüfatının kreditləşdirilməsi
- ✓ lizinq əməliyyatları
- ləntinq əməliyyatları

361. Fərdi trust xidməti göstərilir:

- Hüquqi şəxslərə
- ✓ Fiziki şəxslərə
- Korporasiyalara
- İctimai təşkilatlara

362. Trust xidmətlərinə aid deyildir

- Müştərinin qiymətli kağızlarının saxlanması
- ✓ Depozitlərin cəlb edilməsi
- Müştərinin aylıq mühasibat hesablarının aparılması
- Müştərinin adından qiymətli kağızların alınması və satılması

363. Trust əməliyyatının subyekti deyildir

- Əmlakın idarə olunmasını etibar edən fiziki şəxs
- Əmlakın idarə olunmasını etibar edən hüquqi şəxs
- Mülkiyyətin idarə olunmasının etibar edildiyi bank
- ✓ Qiymətli kağızların alınıb satıldığı fond birjası

364. Trust əməliyyatı üzrə etibarlı idarə edən kimi çıxış edir:

- Vəsaitlərini banka idarəçiliyə həvalə edən tərəf
- ✓ Vəsaitlərin idarəçiliyə həvalə olunduğu bank
- Səhmdar cəmiyyət
- birjası

365. Müştərinin sərəncamı və müqaviləsinə əsasən onun əmlakının bankın öz adından idarə edilməsi əməliyyatıdır:

- Faktoring
- Forfeyting
- ✓ Trust
- Lizinq

366. Aşağıdakılardan hansı lizinq sövdələşməsinin əlavə iştirakçısı deyil

- Sığorta kompaniyalar
- ✓ Lizinq alan istehsal, ticarət və nəqliyyat müəssisələri
- Lizinqverəni kreditləşdirən kommersiya bankı
- Sövdələşmələrin zəmanətçisi kimi çıxış edən investisiya banklar

367. Operativ lizinq üzrə risk daşıyıcısıdır:

- ✓ Lizinq verənin
- Lizinq alanın
- Kommersiya bankının
- İcarədarın

368. Lizinq əməliyyatı hansı aktiv bank əməliyyatı növünə aiddir

- Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin verilməsi

- √ Kommersiya banklarının qeyri ənənəvi əməliyyatlarının aparılması
- Öz adından öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması
- İntestisyalaşdırma

369. Bir başa lizinqdə

- Əməliyyat lizinq kampaniyalarının iştirakı ilə baş verir
- Əmlakın başqasına lizinqlə ötürülməsi vasitəçilər tərəfindən həyata keçirilir
- √ Əmlak sahibi sərbəst şəkildə obyekt icarəyə verir
- Əməliyyatda mal göndərən, lizinqverən və lizinq alan tərəflər iştirak edir

370. Lizinq sövdələşməsinin əsas iştirakçısı deyildir:

- Lizinq firma və kompaniyaları
- İstehsal, ticarət və nəqliyyat müəssisələri
- √ Sövdələşmələrin zəmanətçisi kimi çıxış edən kommersiya bankları
- Sövdələşmə obyektinin təchizatçısı və malgöndərəni

371. Operativ lizinqdə

- Ticarəçi icarəyə verdiyi avadanlığı geri almır
- İcarə müddəti əmlakın tam istifadəsini nəzərə alır
- İtgi, əmlakın köhnəlməsinə dair xərclər icarəçinin maddi vəziyyətinə təsir göstərmir
- √ İcarəçi icarəyə verdiyi avadanlığı geri alır

372. Lizinq əməliyyatlarında icarədar kimdir?

- Tədarükçü
- Avadanlığın haqqını ödəyib icarəyə verən şəxs
- √ Avadanlığın müəyyən müddətə istifadəyə götürən müəssisə
- Lizinq şirkəti

373. İstehsal vasitələrinin orta və uzun müddətə icarəyə verilməsi necə adlanır?

- √ Lizinq
- Faktoring
- Forfeytinq
- Trast

374. Vasitəçilik əməliyyatları üzrə banklar gəliri hansı şəkildə əldə edirlər

- √ Komission ödənişi
- Faiz kimi
- Marja şəklində
- dividend

375. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- bankın kredit şöbəsi
- Mərkəzi Bankın faktoring idarəsi
- √ bankın faktoring bölməsi
- bankın uçot şöbəsi

376. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- √ bankın balansının quruluşunun sadələşdirilməsində
- kreditlərin vaxtından əvvəl ödənilməsində
- vergilərin ödənilməsində
- malların vaxtından əvvəl satışında

377. Faktoring zamanı satıcı üstünlük əldə edir:

- hesablaşmaların aparılmasından vəsaitə qənaətdə
- borc öhdəliklərinin kartotekada saxlanması
- ✓ ödənilməmək riskindən azad olmaqda
- malların vaxtından əvvəl satışında

378. Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- satıcıya güzəştli ssuda almaq imkanı verir.
- borc öhdəliklərinin 2№ li kartotekada saxlanması
- ✓ borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- malların vaxtından əvvəl satılması

379. Faktoring əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- bankın fəaliyyətinin genişləndirilməsi
- müştərilərlə münasibət lərin yaxşılaşdırılması
- borcların hərəkətinə nəzarət
- ✓ ləngimələrdən itkilərin qarşısını almaq

380. Faktoring əməliyyatlarının aparılmasında məqsəd :

- depozit əməliyyatlarının genişləndirilməsi
- kredit əməliyyatlarının genişləndirilməsi
- bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması
- ✓ ödənişlərin ləngiməsinin qarşısını almaq

381. Faktoring dedikdə başa düşülür:

- debitor borclarının alıcıya satılması əməliyyatları
- satıcının debitor borclarının satın alınması əməliyyatları
- ✓ vasitəçi tərəfindən satıcının debitor borclarının alınması
- vasitəçi tərəfindən satıcının kreditor borclarının alınması

382. Vasitəçi faktorun müştəri ilə qarşılıqlı münasibətinin əsasını təşkil edən hüquqi müqavilədə göstərilir:

- kreditin həcmi
- güzəşt əmlakı
- faktoringin növü
- müqavilə müddəti
- ✓ bütün göstərilənlər

383. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi
- ✓ borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- borc öhdəliklərinin icarəyə verilməsi

384. əməli lizinqin müqavilə müddəti başa çatdıqda:

- lizinq əşyası lizinq alanın əmlakına çevrilir.
- lizinq əşyasının bir hissəsi lizinq verənə qaytarılır.
- ✓ lizinq əşyası lizinq verənə qaytarılır.
- mülkiyyət hüququnun keçməsi mümkün deyil

385. Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- lizinq əşyası lizinq verəndə qalır.

- lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- √ lizinq əşyası tamamilə lizinq alanda qalır.
- lizinq əşyasının yalnız 50% lizinq alanda qalır.

386. Lizinq subyekti ola bilər:

- yalnız Azərbaycan Respublikasının rezidentləri
- yalnız Azərbaycan Respublikasının qeyri- rezidentləri
- √ Respublikanın rezident və rezident olmayanları
- rezident və qeyri- qeyri rezidentlər lizinq subyekti ola bilməzlər

387. Lizinq obyektini lizinq alana əvvəlcədən müəyyən olunan müddətə icarəyə verildikdə icarədar:

- əsas fondları tam dəyəri ilə geri ala bilər
- √ əsas fondları qalıq dəyərində geri ala bilər
- əsas fondları bazar qiyməti ilə geri ala bilər
- geri almaq hüququ yoxdur.

388. Lizinq obyektini lizinq alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizinq alan

- √ əsas fondları lizinq verənə qaytara bilər
- əsas fondların yalnız bir hissəsini qaytara bilər.
- əsas fondları qaytara bilməz
- əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər

389. Maliyyə lizinqinin maksimum müddəti əsasən müəyyən edilir

- √ lizinq əmlakın amortizasiya müddəti
- lizinq əmlakının amortizasiyanın 50% müddəti ilə
- lizinq müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur
- lizinq alanın rentabellik səviyyəsinin təmin olduğu müddətlə

390. Lizinq verən şəxsdir.

- yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- yalnız cəlb olunmuş vəsaiti hesabına əmlak əldə edib lizinq alana təqdim edən
- öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizinq alana təqdim edən
- √ öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizinq əşyası qismində lizinq alana təqdim edən

391. Maliyyə lizinqidir:

- xərclərin bir hissəsi bərpa olunan əmlak
- √ xərcləri tam bərpa olunan əmlak
- xərcləri il ərzində hissə hissə ödənilən əmlak
- xərclərin bərpası əhəmiyyət kəsb etmir.

392. Lizinq alan kirayəçidən fərqlənir:

- lizinq obyektindən gələcəkdə istifadə oluna bilinmədiyi
- √ lizinq obyektindən gələcəkdə istifadə oluna bilinmədiyi halda lizinq alan borcun tam ödənilməsindən azad olunmur.
- əmlakın təsadüfi
- lizinq alan obyektini uzun müddətə götürmür

393. Lizinq spesifik formasıdır:

- mal material qiymətlilərinin kreditləşməsinin
- yola salınmış malların kreditləşməsinin
- √ kapital qoyuluşlarının maliyyələşdirilməsinin
- əsaslı tikintinin maliyyələşdirilməsinin

394. Lizing alanları aldıqları kredit formasında olar:

- nağd pul
- nağdsız pul
- ✓ əmlak
- pul

395. Lizing mahiyyətə

- lizing alana verilən bank kreditidir.
- lizing verənə verilən bank kreditidir.
- lizing alana verilən ipoteka kreditidir
- ✓ lizing verənin lizing alana verdiyi kreditdir.

396. Lizing əməliyyatında iqtisadi subyekt hesab edilir:

- alıcı
- ✓ satıcı
- kredit müfəttişi
- bankın baş mühasibi

397. Lizing əməliyyatında iştirak edir:

- ✓ lizing alan istənilən hüquqi şəxs
- yalnız lizing alan fiziki şəxs
- hüquqi şəxs olan lizing göndərən
- hüquqi şəxs kimi lizing verən

398. Lizing əməliyyatlarında subyekt kimi çıxış edir:

- istehsalçı
- malgöndərən
- ✓ kreditor
- borc alan

399. Bankın vasitəçilik əməliyyatına daxildir:

- test əməliyyatları
- ✓ trast əməliyyatları
- kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı
- tibet əməliyyatları

400. Etibarlı lizing müqaviləsinin birinci müddəti başa çatdıqdan sonra lizingin hansı formasında davam etdirilir

- müddətli lizingdə
- standart lizingdə
- baş lizingdə
- ✓ bərpa olunan lizingdə

401. Bir dəfəlik sövdələşmə lizingin hansı formasına aiddir?

- bərpa olunan lizingə
- qeyri standart lizingə
- ✓ müddətli lizingə
- standart lizingə

402. Üçtərəfli lizing əməliyyatı aparılırmı?

- yox
- ✓ bəli

- yalnız Mərkəzi Bankın razılığı ilə
- yalnız Maliyyə Nazirliyinin razılığı ilə

403. Hüquqi şəxslərə trust xidmətinə aiddir:

- korporasiyanın likvidliyinin idarə edilməsi
- ✓ mənfəətdə iştirak
- xüsusi fondların yaradılmasında iştirak
- ehtiyat fondunun yaradılmasında iştirak

404. Bankın trust şöbələri öz xidmətinə görə amillər

- möhkəm əmək haqqı
- dividend
- ✓ komission mükafat
- differensial əmək haqqı

405. Hüquqi şəxslərə trust xidmətidir:

- ✓ korporasiyanın pensiya fondunun idarə edilməsi
- korporasiyanın işçi heyətinin idarə edilməsi
- bankın likvidliyinin idarə edilməsi
- firmanın rentabelliyyəsinin idarə edilməsi

406. Agent sövdələşməsi üzrə bankın trust şöbəsinin xüsusiyyəti ondadır.

- bütün xidmətlər satıcının sifarişi ilə yerinə yetirilir
- ✓ bütün xidmətlər müştərinin sifarişi ilə yerinə yetirilir
- bütün xidmətlər bankın istəyi ilə aparılır
- bütün xidmətlər MB göstərişi ilə aparılır

407. Bankın trust şöbəsi hüququna malikdir:

- etibar edənin yalnız investisiya əməliyyatlarını həyata keçirmək
- etibar edənin yalnız kommersiya işini aparmaq
- ümumilikdə heç bir əməliyyat aparmaq hüququ yoxdur
- ✓ investisiya və kommersiya xarakterli əməliyyatlar aparmaq

408. Trust əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır:

- sığorta orqanlarına trust xidmətinin göstərilməsi
- digər kommersiya banklarına trust xidmət göstərmək
- ✓ fiziki şəxslərə trust xidməti
- maliyyə orqanlarına trust xidməti göstərmək.

409. Kapitalı və ya mirası idarə edən necə adlanır.

- hüquqi şəxs
- fiziki şəxs
- ✓ etibarlı şəxs
- köməkçi şəxs

410. Bankın trust şöbələri vasitəsi ilə aparılır:

- sənayenin investisiyalaşdırılması
- bütün sahələrin investisiyalaşdırılması
- ✓ qiymətli kağızlara investisiyalaşma
- sertifikatlara investisiyalaşma

411. Bankın trust şöbələri vasitəsi ilə :

- ssuda kapitalı ipoteka kapitalına çevrilir
- maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- ✓ ssuda kapitalı saxta kapitala çevrilir.
- ipoteka kapitalı ssuda kapitalına çevrilir.

412. Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər.

- bölüşdürücü funksiyasını
- nəzarət funksiyasını
- ✓ pul kapitallarının yığılıb istehsala yönəldilməsi
- pul vəsaitlərinin mənfəət əldə etmək məqsədi ilə yerləşdirilməsi

413. Lizinq üzrə məsləhətləşmə xidmətinə daxildir:

- İstifadə yerinə daşınma
- Texniki baxış
- Cari təmir
- ✓ Sövdələşmənin tərtibi

414. Operativ lizinqdə risk kimin üzərinə düşür:

- ✓ Lizinq vermənin üzərinə düşür
- Sövdələşmə subyektlərinin üzərinə düşür
- Lizinq alanın üzərinə düşür
- Vasitəçi kommersiya bankının üzərinə düşür

415. Lizinqin obyektı deyildir

- Maddi qiymətlilər
- ✓ Pul şəklində kapital
- Nəqliyyat vasitələri
- Binalar

416. Faktoring firması debitorun borcunun hansı hissəsini dərhal ödəyir

- 100%-ni
- 10%-ni
- 10-30%-ni
- ✓ 70-90%-ni

417. Faktoring əməliyyatlarının məqsədi deyildir

- Ödəmələrdə ləngimənin qarşısının alınması
- ✓ Depozit əməliyyatlarının aparılması
- Ləngimə zamanı itgilərin azaldılması
- Borcun vaxtında ödənilməsi

418. Satıcının debitor borcunun vasitəçi firma tərəfindən satılıb alınması əməliyyatdır:

- Lizinq əməliyyatıdır
- ✓ Faktoring əməliyyatıdır
- Hesablaşma kassa əməliyyatıdır
- Forfeytinq əməliyyatıdır

419. ESOP – trast xidmətidir

- ✓ Müəssisələrdə əmək kollektivlərinin əmlakının idarə olunması
- Pensiya fondlarının vəsaitlərinin idarə olunması
- Müştərinin vəsaitlərinin ölkənin aktivləri formasında investisiyalaşdırılması

- Üçüncü tərəfin xeyrinə torpağın idarə edilməsi

420. Forfeytinq sövdələşməsindən nə məqsədlə istifadə edilir?

- ✓ Uzunmüddətli maliyyə öhdəliklərinin tez reallaşması üçün
- Bankın möhkəm gəlir əldə etməsi üçün
- İxracçının reğressi üçün
- İdxalçıya nağd pulun çatdırılması üçün

421. Trast kompaniyalarının xidmətlərinə aid deyil

- Xüsusi repsiya fondlarının yaradılması
- Ölkədə və xaricdə daşınmaz əmlak və digər əmlakın idarə olunmaya qəbul edilməsi
- Müştəri vəsaitlərinin yüksək gəlir normalı əməliyyatlara riskin qarşılıqlı bölüşdürülməsi ilə investisiyalaşdırılması
- ✓ Bankın məqsədyönlü yatırım xidmətləri

422. Fiziki şəxslərə əmlakın idarə edilməsi, agentlik və digər xidmətlərin idarə edilməsini özündə birləşdirir:

- İnstitusional trast xidmətləri
- Hüquqi trast xidmətlər
- Sonradan trast xidmətlər
- ✓ Şəxsi trast xidmətləri

423. Hüquqi şəxslər üçün trast xidmətinə aid deyildir

- ✓ Kommersiya trasti
- Kommunal trast
- Korporativ trast
- İnstitusional trast

424. Mülkiyyətçinin əlavə razılaşması olmadan əmlakın satışı və ya borc verilməsi

- Passiv trastda
- Muzdlu işçi trastda
- Geniş trastda
- ✓ Aktiv trastda

425. Trast işinin spessifik əlamətidir:

- banklar onlara etibar edilmiş kapitalları iqtisadiyyatın inkişafına yönəldir.
- banklar onlara etibar edilmiş kapitalları bankın nizamnamə fonduna yerləşdirirlər.
- ✓ banklar onlara etibar edilmiş kapitalları səhmlərə və istiqrazlara yerləşdirirlər.
- banklar onlara etibar edilmiş kapitallar yalnız istiqrazlara yerləşdirirlər.

426. Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- bankların qeyri- bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
- bankın iqtisadiyyata təsirinin artması
- ✓ banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi
- bankların likvidliyinin inkişafı

427. Bankların trast xidmətinin təqdim etməsi və onun sürətlə artması nə ilə əlaqədardır:

- xalis bank əməliyyatlarından əldə edilən gəlirin azalması
- ✓ kredit resurslarının artırılması zərurəti
- kommersiya strukturlarında bankların hörmətinin aşağı düşməsi
- bankların iqtisadiyyata təsirinin artması

428. Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- yalnız fond birjalar
- iqtisadi vəziyyətə
- ✓ qiymətli kağızlar bazarı və fond birjalarına
- yalnız qiymətli kağızlar bazarına

429. Forfeytinq faktorinqdən onunla fərqlənir ki:

- forfeytinq satıcının borc öhdəliklə portfelinin idarə edilməsində iştirak edir.
- forfeytinq dövriyyə kapitalının dövriyyəsinə qısa müddətli kreditləşmə ilə iştirak edir.
- forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
- ✓ forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir

430. Forfeytinq faktorinqdən fərqlənir:

- ✓ forfeytinq zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.
- forfeytinq zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
- forfeytinq borc öhdəlikləri portfelinin ümumi idarə edir.
- dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.

431. Forfeytinq dedikdə başa düşülür:

- ✓ kommersiya kreditinin bank kreditinə çevrilmə forması
- kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması
- bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
- bank kreditinin veksəl kreditinə çevrilmə forması

432. Forfeytinq nədir:

- ixrac əməliyyatlarının uçotunu aparmaq.
- kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək
- ✓ veksellərin satın alınması yolu ilə ixracatçını kreditləşdirmək.
- istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək.

433. Adətən kredit firmaları satıcı faktordan alır:

- yola salınmış malların dəyərinin 60-70%-ni
- yola salınmış malların dəyərinin 50-60%-ni
- yola salınmış malların dəyərinin tam (100%)
- ✓ yola salınmış malların dəyərinin 80-90% -ni

434. Faktorinq zamanı faktor müştəriyə:

- vaxtında ödənilməmiş malların dəyərini ödəyir.
- yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
- ✓ malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
- kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.

435. Faktorinq əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- ✓ vasitəçilərə
- maliyyə orqanlarına
- sığorta kompaniyalarına
- borc alanlara

436. Faktorinq əməliyyatında müştəri qismində çıxış edir:

- sığorta kompaniyaları
- bank olmayan kredit təşkilatları
- ✓ sənaye və ticarət firmaları

- bankın uçot sektoru

437. Fərdi şəxslər üçün bank xidmətinə aid deyil:

- Etibar əsasında mülkiyyətin idarə olunması
- Vasitəçi agent funksiyasının yerinə yetirilməsi
- ✓ Səhmlərin buraxılması
- Mülkiyyəti idarə etmək

438. Passiv trastda:

- Əməliyyat əsasən trast firmaları tərəfindən həyata keçirilir
- ✓ Etibar olunan tərəf əmlakı sata bilməz
- Mülkiyyət onun sahibinin razılığı olmadan satıla bilər
- Etibar olunan tərəf əmlakı borc verə bilər

439. Trast əməliyyatıdır:

- kommersiya banklarının qeyri kommersiya təşkilatlarının göstərdiyi etibar etmə xidməti
- qeyri bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- ✓ kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı

440. Bank səhmlərinin buraxılma müddəti və şərtlərini müəyyən edir:

- qiymətli kağızlar komitəsi
- Mərkəzi Bankın İdarə Heyəti
- Müşahidəçilərin ümumi yığıncağı
- ✓ səhmdarların ümumi yığıncağı

441. Nizamnamə kapitalının artırılıb azaldılması haqqında qərarı kim qəbul edir:

- Müşahidə Şurasının ümumi yığıncağı
- bank işçilərinin ümumi yığıncağı
- ✓ səhmdarların ümumi yığıncağı
- Mərkəzi Bankın İdarə Heyətinin sədri

442. Törəmə təsərrüfat cəmiyyətinin yaradılması kimin səlahiyyətindədir?

- Mərkəzi Bankın
- Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağının
- ✓ bankın səhmdarlarının ümumi yığıncağının
- müşahidəçilərinin ümumi yığıncağının

443. Kommersiya bankının ləğvi haqqında qərar qəbul edir:

- Mərkəzi Bank
- səhmdar cəmiyyəti
- ✓ səhmdarların ümumi yığıncağı
- Bankın İdarə Heyətinin üzvləri

444. Bankın satılması, yenidən qurulması haqqında qərarı qəbul edir:

- ✓ səhmdarların ümumi yığıncağı
- müşahidəçilərin ümumi yığıncağı
- Mərkəzi Bank
- Bankın İdarə Heyəti

445. Müşahidə Şurasının üzvləri təyin olunurlar:

- Müşahidə Şurasının sədri tərəfindən
- müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- √ səhmdarların ümumi yığıncağı tərəfindən
- bankın İdarə Heyətinin sədri tərəfindən

446. Bankın faiz dərəcələri müəyyən edilir:

- bankın İdarə Heyətinin sədri tərəfindən
- Mərkəzi Bank tərəfindən
- səhmdarların ümumi yığıncağı tərəfindən
- √ müşahidəçilərin ümumi yığıncağı tərəfindən

447. Bankın İdarə Heyətinin üzvləri təyin olunurlar:

- Mərkəzi Bank tərəfindən
- bankın İdarə heyətinin sədri tərəfindən
- müşahidəçilərin ümumi yığıncağı tərəfindən
- √ səhmdarların ümumi yığıncağı tərəfindən

448. Bankın büdcəsini qəbul edib təsdiq edir:

- bankın auditor komitəsi
- √ bankın İdarə Heyəti
- səhmdarların ümumi yığıncağı
- bankın idarə heyətinin sədri

449. Bankın təsis iclası səlahiyyətli hesab edilir:

- təsisçilərin və ya onların nümayəndələrinin 75% iştirak etdikdə
- √ bütün təsisçilər və ya onların nümayəndələri tam iştirak etdikdə
- təsisçilərin və ya onların nümayəndələrinin 51% iştirak etdikdə
- təsisçilərin və ya onların nümayəndələrinin 95% iştirak etdikdə

450. Kommersiya bankının ali idarəetmə orqanıdır:

- kommersiya bankının İdarə Heyəti
- √ Səhmdarların ümumi yığıncağı
- bankın auditor komitəsi
- Bankın İdarə Heyətinin sədri

451. Kommersiya Bankı idarə olunur:

- bankın İdarə Heyəti tərəfindən
- Müşahidə Bölməsi tərəfindən
- Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
- √ səhmdarların ümumi yığıncağı tərəfindən

452. Mərkəzi Bankın daxili audit bölməsi həyata keçirir:

- bölmə rəhbərini təyin edir
- √ struktur bölmələrinin auditini həyata keçirir
- Mərkəzi Bankın İdarə Heyətinin fəaliyyətini nizamlaşdırır
- İdarə Heyəti üzvlərinin fəaliyyətinə nəzarət edir

453. Mərkəzi Bankın İdarə Heyəti sədrinin səlahiyyətindədir:

- Mərkəzi Bankın büdcəsini təsdiq etmək
- illik maliyyə hesabatını təsdiq etmək
- √ Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar məsələləri həll etmək
- İdarə heyəti sədrinin müavinlərini təsdiq etmək

454. İdarə heyətinin sədri və digər üzvləri öz vəzifələrindən vaxtından əvvəl azad oluna bilərlər:

- Nazirlər Kabinetinin qərarına əsasən
- Milli Məclisin
- ✓ AR Konstitusiyasına əsasən
- Mərkəzi Bank haqqında əsasnaməyə əsasən

455. İdarə Heyətinin iclasları çağırılı bilər:

- Mərkəzi Bankın İdarə Heyəti sədrinin I müavini tərəfindən
- Direktorlar Şurası tərəfindən
- ✓ İdarə Heyətinin ən azı digər iki üzvünün tələbi ilə
- səhmdarların ümumi yığıncağının qərarı ilə

456. Valyuta nizamlaşdırılması və nəzarəti qaydalarını müəyyən edir:

- Maliyyə Nazirliyi
- Valyuta tənzimlənməsi idarəsi
- Mərkəzi Bankın İdarə Heyətinin sədri
- ✓ Mərkəzi Bankın İdarə Heyəti

457. Kredit təşkilatlarına lisenziya vermək və geri almaq qərarını verir:

- Mərkəzi Bankın İdarə heyətinin sədri
- Mərkəzi Bankın səhmdarlarının ümumi yığıncağı
- ✓ Mərkəzi Bankın İdarə heyəti
- Daxili audit şöbəsi

458. Azərbaycanın bank sistemində xarici kapitalın iştirakı limitini kim müəyyən edir:

- Maliyyə Nazirliyi
- Milli Məclis
- ✓ Mərkəzi Bankın İdarə heyəti
- səhmdarların ümumi yığıncağı

459. Mərkəzi Bankın təşkilati strukturunda idarə etmə qaydalarını müəyyən edir:

- Nazirlər Kabineti
- Milli Məclis
- səhmdarların ümumi yığıncağı
- ✓ Mərkəzi Bankın İdarə Heyəti

460. Kredit təşkilatları üçün iqtisadi nizamlaşdırma normativlərini müəyyən edir:

- daxili audit şöbəsi
- Direktorlar Şurası
- ✓ Mərkəzi Bankın İdarə heyəti
- səhmdarların ümumi yığıncağı

461. Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşması istifadəsi qaydasını müəyyən edir:

- direktorlar şurası
- ✓ Bankın İdarə heyəti
- səhmdarların ümumi yığıncağı
- Bankın İdarə heyətinin sədri

462. Mərkəzi Bankın İdarə Heyəti:

- ✓ Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir

- Respublikanın dövlət büdcəsini təsdiq edir.
- bankın kredit planını təsdiq edir
- bankın kassa planını təsdiq edir

463. Mərkəzi Bankın İdarə Heyəti:

- Respublikanın dövlət büdcəsini təsdiq edir
- dövlətin valyuta siyasətini təsdiq edir
- kredit planını tərtib edir
- ✓ dövlətin pul və valyuta siyasətini təsdiq edir

464. Mərkəzi Bankın İdarə heyətinin üzvləri vəzifəyə təyin edilir:

- səhmdarların ümumi yığıncağının qərarına əsasən
- ✓ konstitusiyaya uyğun olaraq
- idarə heyətinin sədri tərəfindən
- banklar haqqındakı əsasnaməyə əsasən

465. Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərlər:

- dövlət hakimiyyəti orqanlarında xidmət edən şəxslər
- Milli Məclisin deputatları
- Nazirlər Kabinetinin üzvləri
- ✓ kənar şəxslər

466. Kənar şəxslər Mərkəzi Bankın İdarə heyətinin üzvü ola bilərlərmi?

- ✓ yox
- beş nəfərdən az olmayan
- istisna hal kimi ola bilər
- hə

467. Mərkəzi Bankı idarə edir:

- səhmdarların ümumi yığıncağı
- ✓ Mərkəzi Bankın İdarə heyəti
- Mərkəzi Bankın İdarə heyətinin sədri
- Direktorlar şurası

468. Bütün struktur bölmələri və Mərkəzi aparata daxil olan bölmələr fəaliyyət göstərirlər:

- səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən
- bankın sədri tərəfindən təsdiq edilmiş normativ aktlara müvafiq olaraq
- səhmdarların ümumi yığıncağı tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq
- ✓ İdarə heyəti tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən

469. Mərkəzi Bankın Mərkəzi aparatına daxildir:

- daxili audit bölməsi
- xarici audit bölməsi
- ✓ daxili audit və digər struktur bölmələri
- daxili audit və kredit təşkilatları

470. Mərkəzi Bankın struktur bölmələri müəyyənləşdirilir:

- Daxili audit şöbəsi tərəfindən
- ✓ Mərkəzi Bankın İdarə heyəti tərəfindən
- Mərkəzi aparat tərəfindən
- Mərkəzi Bankın sədri tərəfindən

471. Mərkəzi Bankın təşkilati quruluşuna daxildir:

- idarə heyəti, kredit təşkilatları, Mərkəzi aparat
- idarə heyəti, mərkəzi aparat və sığorta təşkilatları
- idarə heyəti və kredit təşkilatları
- ✓ ərazi idarələri, idarə heyəti və Mərkəzi aparat

472. Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən aşağı fərqi nədədir?

- idarəetmədə iştirak etməyə imkan verir
- digər qiymətli kağızlara dəyişilə bilər
- risklidir
- ✓ nisbətən çox likviddir
- çoxlu gəlir gətirir

473. Bankın nümayəndəliyi açılır:

- valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- göstərilənlərin hamısı doğrudur
- bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- reklam funksiyasını yerinə yetirmək üçün
- ✓ əlaqə yaradıb münasibət qurmaq üçün

474. Kredit təşkilatının təsisçisi ola bilər:

- istənilən hüquqi və ya fiziki şəxs
- istənilən fiziki şəxs
- istənilən hüquqi şəxs
- ✓ müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər

475. Kredit təşkilatının filialı həyata keçirə bilər:

- ✓ kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları
- nümayəndələrin funksiyasını
- Mərkəzi Bankın icazə verəcəyi əməliyyatların bir hissəsini
- onlara verilən lisenziyada göstərilən əməliyyatlar
- bankın yaradılması haqqında əsasnaməyə uyğun olaraq banka icazə verilmiş əməliyyatların bir qismini

476. Bankın kredit idarəsi məsuliyyət daşıyır:

- yalnız kredit müqavilələrinin rəsmiləşdirilməsinə görə
- hesablaşma əməliyyatlarının aparılmasına görə
- əlavə resursları axtarıb cəlb etməsinə görə
- mövcud resurslarının yerləşdirilməsinə görə
- ✓ kreditləşmə və ssudaların ödənilməsi ilə əlaqədar bütün əməliyyatlara görə

477. Kredit təşkilatının gələcək rəhbərinə Mərkəzi Bankın tələbi:

- namizədin ali iqtisadi təhsilə malik olması
- ✓ namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
- bankda 5 ildən çox rəhbər iş təcrübəsi
- namizədin ali hüquqi təhsilə malik olması
- namizədin ali təhsilli olması

478. Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

- yalnız pul vəsaitləri
- əmlak və məhdud miqdarda pul
- ✓ pul vəsaitləri bina (otaq), qeyri-pul formasında əmlak
- Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak

- yalnız pul vəsaitləri və bina (otaq)

479. Kredit təşkilatının lisenziyalaşdırılmasına Mərkəzi Bank qərar verir

- İqtisadi İnkişaf Nazirliyinin tövsiyyəsi əsasında
- yerli icra hakimiyyətinin qərarı əsasında
- Maliyyə Nazirliyi ilə birlikdə
- Vergilər Nazirliyi ilə birlikdə
- ✓ sərbəst

480. Baş lisenziya banka hüquq verir:

- istənilən valyutada bütün bank əməliyyatlarını aparmaq
- fərdi şəxslərin vəsaitlərini cəlb etmək
- bütün bank əməliyyatlarını aparmaq
- ✓ Azərbaycanca kənarında öz bölmələrini açmaq
- qeyri-rezident banklardan pay satın almaq

481. Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- başqa üsul ilə aparmağa borcludurlar
- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər
- ✓ hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər

482. Mərkəzi Bankın uçot dərəcəsideməkdir

- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
- ✓ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- qiymətli kağızların girovu zamanı

483. Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- ✓ bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- istifadə olunmur
- bankın fəaliyyəti növündən asılı olaraq
- bank resurslarının cəlb olunma müddətindən

484. Mərkəzi Bankın normativ aktları qüvvəyə minir:

- Mərkəzi Bankın qəbzinin imzaladığı günün səhəri
- «Bankın xəbərlərində» çap olunduqdan 10 gün sonra
- Mərkəzi Bankın saytında nəşr edilən günün səhərindən
- müvafiq jurnallarda çap olunduqdan sonra
- ✓ normativ aktda göstərilən tarixdən

485. Pul-kredit siyasəti aləti kimi məcburi ehtiyatlardan Mərkəzi Bank istifadə edir

- əmanətçilərin itkilərdən sığortalanmasına
- öz itkilərinin ödənilməsində
- tədaviyədəki pul kütləsinin nizamlanmasında
- ✓ bankın likvidliyinin nizamlanmasında
- bankın ləğvi xərclərinin ödənilməsində

486. Mərkəzi Bankın borc alan banka verdiyi kreditin maksimum həcmi:

- ✓ girov kimi təminat qəbul edilən qiymətli kağızların balans dəyəri həcmində

- girov kimi təminatla qəbul edilən qiymətli kağızların balans dəyərinin əsas borcun faizlərin və qiymətli kağızların satışına çəkilən xərclərin ödənilməsinə çatan hissəsi həcmində
- girov kimi təminatla qəbul edilən qiymətli kağızların balans dəyərinin əsas bor və faizlərin ödənilməsi çatan hissəsi həcmində
- düzliş əmsalı tətbiq edilmiş girov kimi qəbul edilmiş qiymətli kağızların balans dəyərinin 75% həcmində
- düzəliş əmsalını tətbiq etməklə girov kimi qəbul edilən qiymətli kağızların balans dəyəri həcmində

487. Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
- mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir
- öz hesabına böhranlı bankları leqo edir
- ✓ banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir
- vətəndaşlara istehlak kreditləri verir

488. Mərkəzi Bankın funksiyası deyildir:

- kreditləşmənin sonuncu mərhələsi
- ✓ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi
- pul kütləsinə nəzarət
- bank risklərinin qarşısını almaq
- əhalidən əmanətlərin qəbulu

489. əhalinin əmanətlərini sığortalayan Agentlik bank sisteminin hansı səviyyəsinə aiddir:

- ✓ bank sisteminə daxil deyil
- Mərkəzi Banka daxildir
- ikinci pilləsinə
- birinci pilləsinə
- üç pilləli

490. Müasir bank sistemi:

- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar
- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- ✓ iki pilləlidir (emissiya və kommersiya bankları)
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kampaniyaları)

491. Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- yalnız dörd pilləli
- ✓ yalnız iki pilləli
- üç pilləli
- çox pilləli
- bir pilləli

492. Bank sisteminin yenidən qurulması:

- onun sağlamlaşdırılması
- ✓ bankların birləşdirilməsi
- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- bankların müflisləşməsi
- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi

493. Bank assosiasiyası fəaliyyətinə daxil deyildir:

- ✓ iri investisiya kreditlərini etmək
- üzvlər arasındakı münasibətləri həll etmək
- üzvlərinə və iştirakçılara hüquqi məsləhət vermək
- iqtisadiyyatın bank işi və maliyyə xidməti bazarının vəziyyətini və inkişaf istiaqmətlərinin vəziyyətini təhlil etmək

494. Bank assosiasiyası:

- kommersiya təşkilatıdır
- investisiya fondudur
- hüquqi şəxs deyildir
- dövlət korporasiyasıdır
- ✓ qeyri kommersiya təşkilatıdır

495. Azərbaycanda hal-hazırda kommersiya banklarının sayı:

- 100-dən çoxdur
- 40-a qədərdir
- 10-a qədərdir
- ✓ 50-yə qədərdir
- 50-dən çoxdur

496. Universal bank:

- ✓ bütün bank əməliyyatlarını həyata keçirir
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- manat və valyuta lisenziyasına malikdir
- fiziki və hüquqi şəxslərə xidmət edir

497. Bankın mahiyyəti ondadır ki, o:

- nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul külsini artırır
- ✓ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır
- pul nişanələrinin emissiyasını həyata keçirir
- nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul külsünü azaldır
- əmanətlərin qəbulu ilə məşğul olur

498. Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- ✓ hesabat ilinin itgilərin ödənilməsinə
- bankın səhmlərinə görə dividendlərin verilməsinə
- əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
- nizamnamə kapitalının artırılmasına
- əməkdaşların maddi həvəsləndirilməsinə

499. Kommersiya bankının xüsusi kapitalı hansı funksiyanı yerinə yetirmir:

- sığortalama
- əməli
- nəzarət
- nizamlaşdırıcı
- ✓ inkişaf

500. Kommersiya banklarının müştərisi olan hüquqi şəxslər bankdan nağd pul ala bilər:

- ödəniş tapşırıqları ilə
- ödəniş tələbnamə- tapşırıqları ilə
- ✓ pul çekləri ilə
- veksellərlə

501. Bankın depozit sertifikatları əmanət sertifikatlarından fərqlənir:

- ✓ bu növ qiymətli kağızların alıcı kateqoriyasına görə
- bu qiymətli kağızların gəlirliyinə görə
- bu qiymətli kağızların təminatına görə

- bu kağızları əldə edənlərin hüququna görə
- bu qiymətli kağızların tədavül müddətinə görə

502. Ödəniş vaxtı göstərilməyən sadə veksəl:

- ✓ etibarsız sayılır
- veksəl tərtibindən bir il müddətindən ödənilməli olan veksəl kimi qəbul edilir
- tərtib olunduqdan altı ay ərzində ödənilməli olan veksəl kimi qəbul edilir
- tam etibarlı sayılır
- təqdim olunarkən ödənilməli veksəl kimi qəbul edilir

503. Bank qiymətli kağızlar bazarında peşakar iştirakçı lisenziyası alır:

- Mərkəzi bankdan
- Maliyyə nazirliyindən
- ✓ Qiymətli kağızlar komitəsindən
- bələdiyyələrdən
- Mərkəzi bankın ərazisi idarəsindən

504. Kredit komitəsində baxılır:

- bütün razılaşdırılmış kredit müqavilələri
- investisiya kreditləri
- ✓ kredit siyasəti haqqındakı əsasnamədə göstərilən kredit razılaşmaları
- pay maliyyələşməsi razılaşmaları
- yalnız iri kredit sövdələşmələri

505. Verilmiş kreditlərin monitoring o deməkdir:

- borc alan müntəzəm olaraq özünün maliyyə hesabatını banka təqdim etməlidir
- bank işçisi borc alana müntəzəm baş çəkir
- bütün göstərilənlər həyata keçirilir
- doğru cavab yoxdur
- ✓ bankın işçisi kredit üzrə ödəniş qrafikinə dəqiq real edilməsini izləyir

506. Borc alan kredit müqaviləsində göstərilən müddətlə öz öhdəliyini yerinə yetirməkdə bank:

- kredit müqaviləsinin müddətini uzadır
- girovu reallaşdırır
- ✓ himayədara tələb göndərir
- kollektor agentliyinə müraciət edir

507. Kreditin qaytarılma üsulumərhələsində razılaşdırılır.

- kredit şərtləri müzakirə edilmək
- borc alanın kredit qabiliyyətinin müəyyən edilməsi
- ✓ kredit komitəsinin iclasında
- kredit müqaviləsi imzalanarkən
- kredit növünün seçilmə

508. Kredit komitəsi.....haqqında qərar qəbul edir:

- kredit verilmə müddəti
- kredit üzrə faiz dərəcəsi
- ✓ kredit sövdələşməsinin əsaslı şərtləri
- girovun dəyəri
- kredit məbləği

509. Kreditin qeri qaytarılması təminat üsuluna aid deyildir:

- girov
- himayədarlıq
- ipoteka
- √ düzgün cavab yoxdur
- bank zəmanəti

510. Kredit riskinin sığortalanması..... sığortalanması deməkdir

- kassa olan nağd pulun
- √ girov götürülmüş əmlakın
- verilmiş ssudaların
- bank əmlakının
- bankın xəzinəsində olan qiymətlərin

511. Kredit müqaviləsi əsasında kredit təminatı deyildir:

- girov
- bərc alanın həyat sığortası
- tutulmalar
- √ ”c” və “d” cavabları
- himayədarlıq

512. Qısa müddətli kreditləşmə alətidir:

- √ kredit müqaviləsi
- veksəl
- bərc öhdəlikləri
- akkreditiv

513. hesablaşmalarda bank köçürmələrindən istifadə olunur:

- √ kommersiya bankları arasındakı
- kommersiya bankları ilə hesablaşma mərkəzləri arasındakı
- kommersiya bankları ilə kliring hesablaşmaları arasındakı
- kommersiya bankları ilə ödəniş palataları arasındakı
- kommersiya bankları ilə Mərkəzi Bankın arasındakı

514. Hesablaşma-ödəniş əməliyyatlarının aparılması məqsədi ilə banklar arasında qurulur:

- dostluq münasibətləri
- kredit münasibətlər
- komission münasibətlər
- doğru cavab yoxdur
- √ müxbir münasibətlər

515. Bankın aktiv əməliyyatlarının əsas məqsədidir:

- bankın müsbət imicini yaratmaq
- √ gəlir əldə etmək
- xüsusi kapitalın yaradılması
- nizamnamə kapitalının yaradılması

516. Bank aktivlərinin quruluşu hərşeydən əvvəl..... müvafiq olmalıdır:

- bankın biznes strateji məqsədlərinə
- bank sahibinin iqtisadi maraqlarına
- bank fəaliyyətinin beynəlxalq standartlarının tələblərinə
- √ bankın xüsusi kapitalının həcminə
- Mərkəzi Bankın normativ tələblərinə

517. Aktiv əməliyyatların məqsədidir:

- √ mənfiyyət əldə etmək
- maliyyələşməyə ehtiyacı olan müəssisələrin kreditləşdirilməsi
- yeni əmanətçilərin cəlb edilməsi
- nizamlandırıcı orqanların göstərişlərini yerinə yetirmək
- müxtəlif səviyyəli büdcələrlə hesablaşmaq

518. Bankın aktiv əməliyyatıdır:

- √ ssuda verilməsi
- ehtiyat fondunun formalaşması
- kapitalın formalaşması
- depozitlərin qəbulu
- qiymətli kağız buraxılışı

519. Aktivlərin keyfiyyəti müəyyən olunur:

- likvidlik dərəcəsinə görə
- risk dərəcəsinə görə
- √ gəlirlilik səviyyəsinə görə
- müddətliliyinə görə
- hamısına görə

520. Müxbir münasibətləri quran bank öz tərəfdaşına ----- hesab açır:

- hesablaşma hesabı
- kontokorrent hesab
- «loro» hesabı
- √ müxbir hesab
- cari hesab

521. Faiz əldə etmək məqsədi ilə banka pul yerləşdirən şəxs necə adlanır:

- √ kreditor
- düzgün cavab yoxdur
- borc alan
- zəmin
- müştəri
- deponent

522. Bankın passiv əməliyyatıdır:

- kredit verilməsi zamanı depozitlərin yaranması
- bankın balansının sağ tərəfində əks olunan əməliyyatları
- √ əmanətlərin qəbulu
- bankın xüsusi kapitalının yaradılması
- cari hesabların açılması

523. Bankın passiv əməliyyatıdır:

- xüsusi kapitalın yaradılması
- məcburi ehtiyatların yaradılması
- «Loro» hesablarının yaradılması
- «Nastro» hesablarının yaradılması
- √ qiymətli kağızların satın alınması

524. Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- √ əhalinin əmanətləri

- Mərkəzi Bankın kreditləri
- depozit sertifikatlarının satışı
- müəssisələrin cari hesabları
- istiqraz buraxılışı

525. Bankın passividir:

- digər banklara verilən ssudalar
- əldə olunan qiymətli kağızlar
- Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- nağdiyyat
- ✓ buraxılış depozit sertifikatları

526. Bank təsisçilərinin daşınmaz əmlak formasında nizamnamə kapitalının formalaşmasında iştirakı..... müəyyən olunur:

- Mərkəzi Bank tərəfindən
- düzgün cavab yoxdur
- daşınmaz əmlak obyektlərinin azad qiymətləndiricisi
- texniki inventarlaşma bürosu tərəfindən qalıq dəyəri ilə
- ✓ təsisçilərin ümumi yığıncağında

527. Bank nizamnamə kapitalını artırma bilər:

- təsisçilərin qərarı ilə istənilən vaxt
- ✓ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə
- bankın fəaliyyətə başlamasından iki il keçdikdən sonra
- yalnız Mərkəzi Bankın razılığı ilə
- bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra

528. Bank istiqraz buraxa bilər:

- Maliyyə Nazirliyinin icazəsi ilə
- doğru cavab yoxdur
- ✓ bank sahiblərinin ümumi yığıncağının qərarı ilə
- direktorlar şurasının qərarı ilə
- Mərkəzi Bankın icazəsi ilə

529. Emitent kimi bank fəaliyyətidir:

- qiymətli kağızların alınması və satılması
- broker əməliyyatı
- diler əməliyyatı
- ✓ qiymətli kağızların emissiyası

530. Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- hesablaşmaların aparılmasında vasitəçi
- bazarın məsləhətçi hüquqşünası
- qiymətli kağızlar bazarının təşkilatçısı
- ✓ qiymətli kağızlar bazarına xidmət göstərən

531. Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- təşkilatçı
- ✓ iştirakçı
- hüquqşünas
- müşahidəçi

532. Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- bankın vasitəçi kimi fəaliyyəti
- bankın hüquqşünas kimi fəaliyyəti
- bankın müşahidəçi kimi fəaliyyəti
- ✓ bankın investor kimi fəaliyyəti

533. Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- ✓ bankın emitentlər kimi fəaliyyəti
- bankın hüquqşünas kimi fəaliyyəti
- bankın vasitəçilik fəaliyyəti
- bankın müşahidəçilik fəaliyyəti

534. əlavə buraxılan səhmlər ibarət olur.

- yalnız güzəştli səhmlərdən
- yalnız adi səhmlərdən
- Maliyyə Nazirliyinin icazəsi ilə yalnız güzəştli
- ✓ adi və güzəştli səhmlərdən

535. Bankın səhmləri yerləşdirilir:

- onların yalnız xarici valyutaya satılması yolu ilə
- əmlaka yerləşdirməklə
- ✓ investorlardan nizamnamə kapitalına ödəniş qaydasında
- onların yalnız milli valyutaya satışı yolu ilə

536. Bankın səhmləri qrupuna daxildir.

- nizamnaməli qiymətli kağız
- faizli qiymətli kağız
- tam qiymətli kağız
- ✓ pay qiymətli kağız

537. Bank tərəfindən buraxılan ilk səhmlər..... ibarət olur.

- adlı və güzəştli səhmlərdən
- yalnız adi səhmlərdən
- ✓ yalnız adi adlı səhmlərdən
- yalnız güzəştli səhmlərdən

538. Buraxılma müddətindən asılı olmayaraq adi səhmlər..... malik olurlar.

- real nominal dəyərə
- ✓ eyni nominal dəyərə
- məhdud nominal dəyərə
- nominal dəyərə malik olmur

539. Bank tərəfindən buraxılan səhmlərin nominal dəyəri müəyyən edilir:

- ✓ Azərbaycan manatı ilə
- manat və xarici valyuta ilə
- ABŞ dolları ilə
- R.F. rublu ilə

540. İstənilən səhmdar cəmiyyəti formasında yaradılan banklar istənilən formada səhm buraxmasına icazə verilirmi?

- icazə verilir
- ✓ icazə verilmir
- Maliyyə Nazirliyinin razılığı ilə icazə verilir
- Mərkəzi Bankın razılığı ilə icazə verilir

541. Qapalı səhmdar cəmiyyəti formasındakı kredit təşkilatının səhmləri yayılır.

- Maliyyə Nazirliyinin razılığı ilə yalnız açıq abunə qaydasında
- səhmlərə qapalı və açıq abunə qaydasında
- səhmlər yalnız açıq abunə qaydasında
- ✓ səhmlər yalnız qapalı yazılış qaydasında

542. Açıq tipli səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən kredit təşkilatı hüququna malikdir:

- səhmlərə yalnız qapalı abunə
- səhmlərə yalnız açıq abunə
- Mərkəzi Bankın icazəsi ilə açıq abunə
- ✓ səhmlərə açıq və qapalı abunə

543. Səhmlərin yerləşdirilmə üsuludur:

- ✓ Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması
- onların əmlakda yerləşdirilməsi
- onların əmanətə yerləşdirilməsi
- onların yalnız xarici valyutaya satışı

544. Səhmlər yolu ilə yerləşdirilir.

- yalnız həmin ölkənin valyutasına satışı
- yalnız xarici valyutaya satışı
- ✓ ölkə və xarici ölkə valyutasına satışı
- yalnız əmlak

545. Kredit təşkilatının buraxdığı səhmlər dövlət qeydiyyatı keçirilir:

- Maliyyə Nazirliyi tərəfindən
- Nazirlər Kabinetində
- ✓ Mərkəzi Bankda
- kommersiya banklarında

546. Səhmlər qərarı ilə buraxılır.

- bankın idarə heyətinin
- direktorlar şurası
- ✓ səhmdarların ümumi yığıncağının
- Müşahidə Şurasının

547. Banklar səhm buraxmaq hüququna malikdirmi:

- yalnız adı səhm
- yalnız imtiyazlı səhm
- ✓ adı və imtiyazlı səhm
- buraxmaq hüququ yoxdur

548. Səhm buraxmaq yolu ilə banklar:

- bank fəaliyyətinə lisenziya alırlar
- ✓ nizamnamə kapitalını formalaşdırırlar
- qiymətli kağızlar bazarında iştirak edirlər
- qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər

549. Qiymətli kağızların emissiyasında məqsəd:

- mənfəət əldə etmək

- √ xüsusi kapitalı formalaşdırmaq
- qiymətli kağızlar bazarında iştirak
- bankın fəaliyyəti haqqında məlumat vermək

550. Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- qiymətli kağızlar bazarına xidmət
- √ qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- klirinq fəaliyyəti
- qiymətli kağızlar saxlanılması xidməti

551. Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- Maliyyə Nazirliyinin qərarı ilə
- hökumətin qərarı ilə
- √ Mərkəzi Bankın lisenziyası ilə
- səhmdarların ümumi yığıncağının qərarı ilə

552. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:

- cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- √ depozitar fəaliyyət
- xüsusi qiymətli kağızların emissiya əməliyyatı
- əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması

553. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:

- faiz və dividendlərin ödənilməsi
- səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
- √ klirinq fəaliyyəti
- bankın müflisləşməsi prosesində kreditor və səhmdar qismində iştirak

554. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətinə daxildir:

- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- xedjinq əməliyyatlarını aparmaq
- √ diler əməliyyatı

555. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:

- √ brokerlik
- səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
- əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
- xüsusi qiymətli kağızların emissiyası

556. Bankın investor fəaliyyətidir:

- broker fəaliyyəti
- diler fəaliyyəti
- √ cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi

557. Bankın investor fəaliyyətinə daxildir:

- √ kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- brokerlik
- vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- dilerlik

558. Bankın investor kimi fəaliyyətidir:

- Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq
- √ emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- diler fəaliyyəti

559. Bankın investor kimi fəaliyyətidir:

- √ Qiymətli kağızların görə faizlərin, dividendlərin əldə edilməsi
- bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması

560. İncvestor kimi bankın fəaliyyətinə daxildir:

- faizlərin və dividendlərin ödənişi
- emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- √ əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
- bankın öz adından öz hesabına qiymətli kağızların alınib satılması üzrə bank sövdələşməsi

561. Bankın investor kimi fəaliyyəti hesab edilir:

- öz qiymətli kağızlarının emissiyası əməliyyatları
- √ öz portfelinə qiymətli kağızların alınib satılması əməliyyatları
- faizlərin və dividendlərin ödənilməsi
- diler əməliyyatı

562. Qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- müflisləşmə zamanı kreditor kimi iştirak edir
- √ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq
- diler kimi çıxış edir

563. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- broker fəaliyyəti
- √ emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- törəmə maliyyə alətləri ilə əməliyyatlar
- bankın öz adından qiymətli kağızların alqı satqısı üzrə sövdələşmələr etmək

564. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- √ səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
- qiymətli kağızlarının alqı satqısını öz portfelinə daxil etmək üçün əməliyyatlar
- cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- diler əməliyyatı

565. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
- √ vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi
- əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi

566. Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- √ faiz və dividendlərin ödənilməsi
- əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək

- qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər
- qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək

567. Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- √ qiymətli kağızların ilkin yerləşdirilməsi
- səhmdar cəmiyyətin idarə edilməsində iştirak
- qiymətli kağızların alınıb satılması üzrə sövdələşmə aparmaq

568. Bankın qeyri qənaətbəxş idarə edilmə əlamətidir:

- müştərilərin tələblərinin ödənilməsinə istinad etmək
- √ kredit və depozitlərin müddətlərinə əməl etməməkkredit və depozitlərin müddətlərinə əməl etməmək
- bank məhsulları haqqında məlumat sisteminin zəifliyi
- personalının idarə edilməsi

569. Bankın neqativ idarə etmə faktıdır:

- müştərilərin həddindən artıq çoxluğu
- satıcıların hesabları üzrə borclar
- √ bankın kapitalına nisbətən ssuda əməliyyatlarının həddindən artıq genişlənməsi
- mənfəətin bölgüsü ilə manipulyasiya etmək

570. Bank menecmenti qismində bank fəaliyyəti təhlil edilərkən nəzərə alınır:

- xüsusi təyinatlı fondların mövcudluğu
- √ yaradılmış ehtiyatların yetərliyi
- vəsaitlərin yeni məhsula yönəldilməsi
- vergi ödənişlər

571. Bank menecmentinin keyfiyyət göstəricisidir:

- menecerlərin peşəkarlığı
- mənfəət mədsədyönlülüyü
- √ likvidlik və gəlirliliyinin vəziyyəti
- ümumi qiymətlilərin mövcudluğu

572. Bank menecmentinin keyfiyyət göstəricisidir:

- √ kapitalın yetərliyi və aktivlərin keyfiyyəti
- planlaşdırma qabiliyyəti
- personalın idarə edilməsi keyfiyyəti
- bank fondları və ödəniş sisteminin keyfiyyəti

573. Bank təhlilinin əsas istiqamətidir:

- yalnız kredit və mənfəətin inkişafının qiymətləndirilməsi
- √ ümumi göstəricilərin: aktivlərin, passivlərin xüsusi kapitalın və mənfəətin inkişafının qiymətləndirilməsi
- pul hesablaşmalarının inkişafının qiymətləndirilməsi
- personalın idarə olunmasını müəyyənləşdirmək

574. Bank təhlilinin başlıca istiqamətidir:

- √ resurs bazasını qiymətləndirmək
- bankın fondlarını müəyyənləşdirmək
- müştərilərlə hesablaşmaları müəyyən etmək
- odəmə qabiliyyətlilik

575. Planlaşma prosesi imkan verir:

- bankın rentabellik səviyyəsinin müəyyənləşdirməyə
- xüsusi təyinatlı fondların yaradılmasına
- ✓ bank fəaliyyətinin son nəticələrini müəyyənləşdirməyə
- bankın müştərilərlə iqtisadi münasibətlərinin müəyyənləşdirməyə

576. Bank fəaliyyətinin planlaşdırılması nəticəsində müəyyən edilir:

- qarşıya qoyulmuş vəzifələrin həlli yollarını
- ✓ bank fəaliyyəti və onun personalının fəaliyyət sərtləri və sərhədlərini
- fiziki şəxslərin kreditləşməsinə
- müştərilərin kredit qabiliyyətliliyinə

577. Bank fəaliyyətinin planlaşdırılması prosesi banka müəyyənləşdirməyə imkanı verir:

- ✓ Bankın məqsədini, vəzifələrini, strategiya və taktikasını
- qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə
- bank fəaliyyətinin əlaqələndirilməsinə
- ödəniş sisteminin məqsədyönlümlülüyünü

578. İdarə etmə baxımından bank menecmentinin məzmununa daxildir:

- planlaşdırma və təhlil
- nizamlaşdırma və nəzarət
- doğru cavab yoxdur
- ✓ A,B

579. Bank menecmentinin məqsədi hesab edilir:

- bank işçilərinin maddi maraqlandırılması
- ✓ risklərin idarə edilməsi
- kadrların idarə edilməsi
- passivlərin quruluşunun keyfiyyətə yaxşılaşdırılması

580. Bank menecmentinin əsas vəzifəsi hesab edilir:

- bankın müştərilərlə əlaqələrini genişləndirmək
- bankın likvidliyini qorumaq
- ✓ mənfəətin həcminin optimallaşdırıldığı şəraitdə bankın likvidliyini qorumaq
- bank likvidliyini proqnozlaşdırmaq

581. Bank menecmentinin vəzifəsidir:

- bankın rentabelli işini təmin etmək
- ✓ mümkün risk səviyyəsində bankın mənfəətliliyini təmin etmək
- bankın mənfəətli fəaliyyətini təmin etmək
- müştərilərin ödəmə qabiliyyətini təmin etmək

582. Bankın sosial məqsədi hesab edilir:

- müştərilərlə işin keyfiyyətinin yaxşılaşdırılması
- ✓ bank müştərilərinin bank xidmətlərinə olan ehtiyacının ödənilməsi
- bankın sosial tədbirlərdə iştirakı
- mənəvi saflıq

583. Bankın iqtisadi məqsədidir:

- ödəmə qabiliyyətinin yaxşılaşdırılması
- ✓ mənfəətin əldə edilməsi]

- vergilərin ödənilməsi
- bank işçilərinin rifahının yaxşılaşdırılması

584. Bank menecmentinin məqsədi müəyyən edilir:

- bankın likvidliyi ilə
- bankın ödəmə qabiliyyətliliyi ilə
- ✓ bankın iqtisadi və sosial məqsədləri ilə
- bankın iqtisadi və mənəvi məqsədləri ilə

585. Bankın pis idarə olunma əlamətidir:

- ✓ pis kreditləşmə
- kreditləşmə müddətlərindəki kənarlaşmalar
- verilmiş ssudaların lazımı səviyyədə rəsmiləşdirilməməsi
- əmək intizamının aşağı olması

586. Empirik marketinqin vəzifəsinə daxil deyildir:

587. Ali məqsəd kimi həyat keyfiyyətinin yüksəldilməsi hansı marketinq konsepsiyasına xasdır:

- empirik
- aktiv
- ✓ sosial-etik
- bank

588. İstehlakçının hissələrinə, şüuruna əsaslanmaq xarakterik xüsusiyyətidir:

- reklamın
- müştərilərlə işin
- ✓ empirik marketinqin
- sosial- iqtisadi marketinqin

589. Bank bazarında istehlak əxlaqının fərqləndirici xüsusiyyəti ondadır ki o:

- bazarın təhlilindən başlanır
- Mövcud banklar haqqında məlumatın toplanmasından başlanır
- banka və onun məhsullarına olan tələblər siyahısının tutulmasından başlanır
- ✓ bank məhsullarına olan ehtiyacın dərk edilməsindən başlanır

590. Bank məhsullarının əsas fərqləndirici xüsusiyyəti ondadır ki o:

- abstraktdır
- saxlanılmır
- ✓ bilavasitə ehtiyacı ödəmir
- mənbəyindən ayrılmazdır

591. Bank xidmətlərinin abstraktlığıdır:

- ✓ hissedilməzlik və qavrama çətinliyi
- saxlanılmamazlıq
- mənbədən ayrılmamaq
- vaxt baxımından uzun ölçülü olması

592. Bank marketinqinin xüsusiyyətləri ilk növbədə xüsusiyyətinə əsaslanır:

- bankların fəaliyyətinin
- bank fəaliyyətinin normativ bazasının
- ✓ bank məhsulları və xidmətinin

- bank müştərilərinin tələbatının

593. Müştərinin tələbinə istiqamətlənir:

- marketing idarəçiliyi
- marketingin mahiyyəti
- ✓ marketing fəlsəfəsi
- marketing- miks

594. Bank marketingi alətlərinin məcmusu adlanır:

- marketing fəlsəfəsi
- marketing idarəçiliyi
- marketing kommunikasiyası
- ✓ marketing – MİKS

595. Bank marketingidir:

- istehlakçıların istehlakının ödənilməsi mənfəət əldə etmək məqsədi ilə satışın artırılmasına yönəldilən malların istehsalı və satışının təşkili sistemi
- istehlakçıların fərdi xüsusiyyətlərinə uyğun və bankın mənfəətinin artırılmasına yönəldilən malların satışı prosesinin təşkili sistemi
- istehlakçıların istehlakını təmin edib, bazarın öyrənməsi əsasında mənfəət əldə edilməsinə yönəldilən malların satışının təşkili sistemi
- ✓ istehlakçıların istehlakını təmin edilməsinə və bazarın öyrənilməsinə əsaslanan malların istehsalı və satışının təşkili sistemi

596. Bank fəaliyyətinin təhlükəsizliyinin dövlət nizamlaşdırılması deməkdir:

- bank fəaliyyəti əsasnaməsinin təsdiqi
- ✓ qanunvericilik və nəzarət xarakterli tədbirlərin görülməsi
- müqavilə münasibətlərinin təkmiləşdirilməsi
- bank fəaliyyəti normativlərinin müəyyənləşdirilməsi

597. Faiz riskinin idarə edilmə metodudur:

- aktivlər və passivlər portfelinin balanslaşdırılması
- ✓ faiz marjasının idarə edilməsi
- faiz siyasətinin idarə edilməsi
- aktivlər və hesablaşmaların idarə edilməsi

598. Faiz riskinin idarə edilməsinə daxildir:

- kredit qoyuluşunun idarə edilməsi
- borc vəsaitlərinin idarə edilməsi
- ✓ aktivlərin və öhdəliklərin idarə edilməsi
- borc öhdəliklərinin idarə edilməsi

599. Bank passivlərinin idarə edilməsidir:

- kreditləşmənin məhdudlaşdırılması
- müştəri şəbəkəsinin genişləndirilməsi
- ✓ bankın depozit əməliyyatlarının genişləndirilməsi
- qeyri bank xidmətlərinin genişləndirilməsi

600. Passivlərin idarə olunmasının mahiyyəti:

- xüsusi vəsaitlərin formalaşmasındadır
- borc vəsaitlərinin formalaşmasındadır
- ssudalara məhdudiyət qoyulmasındadır
- ✓ ssuda kapitaları bazarındakı əlavə vəsaitlərin cəlb edilməsindədir

601. Bank likvidliyinin idarə olunma metodudur:

- personalın idarə edilməsi
- hesablama əməliyyatlarının idarə edilməsi
- kassa nəqdiliyinin idarə edilməsi
- √ passivlərin idarə edilməsi

602. Bank likvidliyinin idarə olunma metodudur:

- kassa intizamına riayət edilməsi
- müddətlilik prinsipinə riayət edilməsi
- √ aktivlərin yerdəyişməsi
- hesablasmaların müntəzəmliyi

603. Bank personalının idarə edilməsinin funksional həlqəsidir:

- kadrların öyrədilməsi və ixtisasının artırılması
- √ kadr siyasətinin işlənilib həyata keçirilməsi
- əməyin ödəniş forması
- personalın və onların fəaliyyətinin qiymətləndirilməsi

604. Bank daxili idarəetmənin funksiyasıdır:

- kredit siyasəti
- √ marketinq funksiyası
- faiz siyasəti funksiyası
- hesablama funksiyası

605. Bank daxili idarəetmənin mərkəzləşdirilmə prinsipi deməkdir:

- bank siyasətinin strateji məqsədlər Müşahidə Şurası tərəfindən formalaşdırılır
- bank siyasətində əsas strateji məqsədləri Mərkəzi Bank müəyyən edir
- √ bank siyasətindəki əsas strateji məqsədlər idarə heyəti tərəfindən formalaşır
- bank siyasətində əsas strateji məqsədləri səhmdarların ümumi yığıncağı müəyyən edir

606. Bank mexanizmi çərçivəsində bank menecmenti dedikdə aşağıdakı həlqələrin qarşılıqlı əlaqəsi başa düşülür:

- bank daxili idarəetmə hesablama sisteminin idarə edilməsi, rentabelliyyənin idarə edilməsi
- bank fəaliyyətinin müştərilərin bank personalı tərəfindən idarə edilməsi
- √ bank personalı; bank fəaliyyəti; bank daxili idarə etmə
- personalın, investisiyaların, likvidliyin idarə edilməsi

607. Bank menecmentinin əsas prinsiplərindən biridir:

- bank fəaliyyəti nəticələri göstəricilərinin uçotu
- daxili uçotun vəziyyətini müəyyənləşdirmək
- √ personalın səmərəli təşkili və ondan səmərəli istifadə
- bank texnologiyalarının təkmilləşdirilməsi

608. Bank menecmentinin prinsipi hesab edilir:

- kredit bazarının öyrənilməsi
- bank daxili nəzarətin səmərəliliyi
- √ daima bank fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə can atmaq
- kredit siyasətinin təhlili və qiymətləndirilməsi

609. Bank menecmentinin prinsipidir:

- √ bankın bazarın tələb və təklifinə uyğun hərəkəti
- kreditləşmənin kredit müqaviləsi əsasında aparılması
- bank ehtiyatlarının tamlığını nəzərə almaq

- müştərilərin sorğularına uyğun hərəkət etmə

610. Bank menecmenti hesab edilir:

- Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən idarəetmə qaydası
 - Mərkəzi Bank tərəfindən müəyyən olunan rəhbərlik qaydası
 - Nazirlər Kabineti tərəfindən müəyyən olunan idarəçilik üsulu
- ✓ peşəkar fəaliyyətin sərbəst formasıdır

611. Bank likvidliyinin idarə olunma formasıdır

- heyətin idarə edilməsi
 - ssuda hesablarının idarə edilməsi
- ✓ kommersiya ssudalarının idarə edilməsi
- ssudaların təminatlılığının idarə edilməsi

612. Bank personalının idarə edilməsinin funksional həlqəsidir:

- kadrların seçilib yerləşdirilməsi siyasəti
- ✓ əməyin ödənilməsi və həvəsləndirilməsi
- əməyin ödəniş formaları
 - əmək ödənişlərinin həvəsləndirici sistemi

613. Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- mühafizə funksiyasıdır
 - əməli funksiyasıdır.
- ✓ nizamlaşdırıcı funksiyasıdır
- bölüşdürücü funksiyasıdır

614. Filial şəbəkəsinin genişləndirilməsi, maliyyə ehtiyatlarının yaradılması bankın:

- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır
- ✓ xüsusi kapitalının əməli funksiyasıdır
- xüsusi kapitalın mühafizə funksiyasıdır
 - xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır

615. Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyasının verilməsi

- ✓ xüsusi kapitalın mühafizə funksiyasıdır
- xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
 - xüsusi kapitalın əməli funksiyasına daxildir.
 - xüsusi kapitalın bölüşdürücü funksiyasıdır

616. Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi

- xüsusi kapitalın mühafizə funksiyasıdır
 - xüsusi kapitalın əməli funksiyasıdır
- ✓ bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır
- xüsusi kapitalın bölüşdürücü funksiyasıdır

617. Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
 - Xüsusi vəsaitlərin əməli funksiyasına
- ✓ xüsusi vəsaitlərin mühafizə funksiyasına
- xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına

618. Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- ✓ bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaudalarının təsdiqi və aparılması yolu ilə
- Əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
- bankın ödəmək qabiliyyətinin saxlanması ilə
- bank binalarının əldə edilməsi ilə

619. Bankın xüsusi kapitalının funksiyasıdır:

- yenidən bölüşdürmə
- nəzarət
- bölüşdürücü
- ✓ nizamlaşdırıcı

620. Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- bankın aktiv vəsaiti
- ✓ bankın cəlb etdiyi vəsait
- bankın xüsusi vəsaiti
- bankın borc aldığı vəsait

621. Sığorta ehtiyatı daxildir:

- bankın aktiv əməliyyatlarına
- bankın borc vəsaitlərinə
- ✓ bankın xüsusi vəsaitlərinə
- bankın cəlb etdiyi vəsaitlərə

622. Bölüşdürülməmiş mənfəət daxildir:

- bankın xüsusi vəsaitinə
- bankın hesablaşma vəsaitinə
- bankın borc vəsaitinə
- ✓ bankın cəlb etdiyi vəsaitə

623. Bank resursu deyildir:

- bankın kapitalı
- borc vəsaitləri
- cəlb olunmuş vəsaitlər
- ✓ əməkhaqqı fondu

624. Bank vəsaiti hesab edilmir:

- banklar arası kredit
- Mərkəzi Bankın kreditləri
- ✓ sığorta ehtiyatları
- istiqrazların emissiyası

625. Bankın xüsusi vəsaiti hesab edilmir.

- bankın nizamnamə kapitalı
- bölüşdürülməmiş mənfəət
- ehtiyat fondu
- ✓ istiqrazların emissiyası

626. Bank resurslarından istifadə olunur:

- hesablaşmaların aparılmasında
- ✓ kreditləşmədə
- kapital qoyuluşu fondunun yaradılmasında
- iqtisadi həvəsləndirmə fondunun təşkilində

- 627.** Cəlb olunmuş vəsaitlər aiddar:
- Cəlb olunmuş vəsaitlər aiddar:
 - bankın vasitəçilik əməliyyatlarını
 - ✓ bankın passiv əməliyyatlarını
 - bankın kredit əməliyyatlarını
- 628.** Xüsusi kapitalın elementi deyildir
- Qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat
 - Keçmiş və cari ilin mənfəəti
 - ✓ Müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
 - Səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir
- 629.** Bankın resurs bazasının formalaşması məqsədi ilə vəsaitlərin cəlb olunması ilə əlaqədar əməliyyatlar.....hesab edilir
- Aktiv
 - ✓ Passiv
 - Komission vasitəçilik
 - Trast
- 630.** Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi ...ilə rəsmiləşdirilir
- Yalnız əmanət kitabçası ilə
 - Yalnız yazılı formada ikitərəfli müqavilə ilə
 - ✓ Əmanət kitabçası və bank əmanəti müqaviləsi ilə
 - Girov müqaviləsi ilə
- 631.** əmanətin məbləğini və razılaşdırılmış müddət başa çatdıqdan sonra əmanətçinin müəyyən gəlir əldə etmək hüququ verən bank qiymətli kağızıadlanır
- ✓ Sertifikat
 - Veksel
 - İstiqraz
 - Səhm
- 632.** Kommersiya bankının əlavə kapitalının mənbəyidir
- Banklararası kredit
 - Ssudalar üzrə ola biləsi itgilər üçün ehtiyat
 - ✓ Mərkəzləşdirilmiş kredit
 - Sığorta fondu
- 633.** Kommersiya bankının əsas kapitalının mənbəyi deyildir
- Nizamnamə kapitalı
 - Bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir
 - Keçmiş illərin mənfəəti
 - ✓ Banklararası kredit
- 634.** əmanət sertifikatı ola bilməz
- Təqdim edənə
 - Müddətli
 - ✓ Müddətsiz
 - Adlı
- 635.** Azərbaycan kommersiya banklarının depozit sertifikatları buraxılır

- Həm Azərbaycan həm xarici valyutada
- Yalnız ABŞ dollarında
- ✓ Yalnız manatla
- Yalnız evro ilə

636. Fiziki şəxslərin vəsaitlərinibanklar cəlb edə bilirlər

- ✓ Mərkəzi Bankın xüsusi lisenziyası olan
- Bazarda 3 ildən çox müddətdə iştirak edən
- AR hökumətindən icazəsi olan
- Beşdən çox filialı olan

637. Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər.....hesabına ödənilir

- Sığorta fondu
- İctimai təminatlı fond
- Yığım fondu
- ✓ Ehtiyat fondu

638. Bankın xüsusi kapitalının əməli funksiyası.....deməkdir

- Əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə
- Bankın özünün müflisləşmədən müdafiəsi
- ✓ Bankın maddi bazasının formalaşma mənbəyi
- Bütün bank sisteminin nizamlaşdırılması

639. Bankın xüsusi kapitalı.....əmləkdir

- ✓ Bankın yarandığı zaman formalaşır
- Öhdəlikdən azad olmayan
- Bankın formalaşmasında lazım olan
- Banklararası bazada əldə olunan

640. Kommersiya bankının cəlb etdiyi vəsaitdir

- ✓ Banklararası kredit
- Bankın emissiya gəliri
- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə kapitalı

641. Kommersiya bankının resurslarına daxildir

- Yalnız xüsusi kapital
- Yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- ✓ Xüsusi kapital və cəlb olunmuş vəsait
- Yalnız nizamnamə kapitalı

642. Lombard krediti.....müddətə verilir

- 1 ilə qədər
- İki gündən beş günədək
- ✓ Üç gündən otuz günədək
- Altı ayədək

643. Mərkəzi bankın.....kreditini dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur

- Gündaxili kreditlər
- “Overnayt” kreditlər
- ✓ Birgünlük hesablaşma kreditlər
- Lombard kreditlər

- 644.** Banklararası kredit bazarının subyektləridir
- Fiziki və hüquqi şəxslər
 - Mərkəzi Bank və fiziki şəxslər
 - √ Kommersiya bankları və Mərkəzi Bank
 - Mərkəzi Bank və ərazi idarələri
- 645.** Bank vekselləri ola bilərlər
- √ Faizli və diskont
 - Adlı və təqdim olunana
 - Digər qiymətli kağızlara dəyişdirilə bilinər
 - Mübadilə olunmayan
- 646.** Mərkəzi Bankın ərazi idarələrindəki müxbir hesablarından çıxarış aldıqdan sonra əməliyyat aparılır
- √ növbəti gündən gec olmayaraq kredit təşkilatlarının iş günü başlananadək
 - iş həftəsinin son günündən gec olmayaraq
 - hesabat dövrü ərzində
 - iş günündən sonra
- 647.** Elektron sənədlərin ləğvi aşağıdakı müddətlərdə aparılır
- kağız daşıyıcılarının ləğvindən bir il keçdikdən sonra
 - √ kağız daşıyıcıları üzrə sənədlərin sürətlərinin ləğvi ilə eyni zamanda
 - bankın rəhbərliyi ilə razılaşdırıldıqdan sonra kağız daşıyıcılarının ləğvindən bir il sonra
 - bu sənədlərin kağız daşıyıcılarında olan surəti ləğv edilmir və arxivdə saxlanılır
- 648.** Memorial mühasibat sənədləri saxlanılır:
- hər ay üzrə balans hesablarının azalan sırasına görə
 - √ debetləşdirilən balans hesablarının artan nömrələri üzrə hər iş günü üçün tikilmiş gündəlik sənədlər qovluğunda
 - bütün il üzrə, aylar üzrə tikilmələri
 - debet-balans hesablarının artan qaydasında həftəlik tikilmələri
- 649.** Mühasibat yazılışlarında düzəlişlərə:
- icazə verilmir
 - yalnız bankın rəhbərinin icazəsi ilə
 - √ storno metodu ilə aparılana icazə verilir
 - icazə verilir, lakin buna görə inzibati cəza nəzərdə tutulur
- 650.** əməliyyat günü başa çatdıqdan sonra banka təqdim olunan hesablaşma – pul sənədləri bir qayda olaraq müştərilərin hesablarına növbəti iş günündə yazılır. əməliyyat günün dəqiq vaxtı müəyyən olunur:
- Mərkəzi Bankın əsasnaməsi ilə
 - kassa işçisi tərəfindən
 - √ bankın rəhbəri tərəfindən
 - bankın müştərisi tərəfindən
- 651.** əməliyyat günü ərzində hesablaşma kassa sənədlərinin qəbulu rəsmiləşdirilməsi və hesablarda əks olunur
- bir iş həftəsi ərzində
 - rüb ərzində
 - cari ilin sonunadək
 - √ həməən gün
- 652.** Sənəd dövriyyəsi dedikdə başa düşülür

- sənədlərin banka daxil olma anından günün sənədlərinə tikilənədək
- HKM vasitəsi ilə sənəd dövryyəsi
- sənədlərin bankdan çıxdığı andan hərəkəti (sxemi)
- ✓ müştərilərin və bankın bütün sənədlərinin banka daxil olma müddətindən günün sənədlərinə daxil edilməsindən sonra

653. Bank sənədləri dedikdə başa düşülür

- Mərkəzi Bankın əsasnaməsinə uyğun sənədlər
- yalnız tədiyyə tapşırığı, ödəniş tələbnaməsi və akkreditivi
- ✓ bank uçotunda əks etdirilməyə əsas verən bütün sənədlər
- kredit təşkilatının rəhbəri və ya baş mühasibi tərəfindən imzalanan sənədlər

654. Müxbir hesablar üzrə əməliyyat aparmağa əsas verir

- kassa məxaric orderi
- kassa mədaxil orderi
- müşahidə cədvəli
- ✓ HKM tərəfindən banka verilən müxbir hesab üzrə çıxarış

655. Bank sənədləri bölünür:

- kassa və mədaxil
- mədaxil-məxaric
- balans və balansdankənar
- ✓ kassa və memorial

656. Sintetik uçot sənədidir

- şəxsi hesabdən çıxarış
- qalıq cədvəli və gündəlik balans
- ✓ gündəlik dövryyə cədvəli və gündəlik balans
- qalıq cədvəli və şəxsi hesab

657. Bank müştərisinin şəxsi hesabından çıxarışnüsxədə çap edilir

- üç
- bir
- ✓ iki
- dörd

658. Şəxsi hesab üzrə əməliyyatlar əks edilir

- ✓ şəxsi hesabın aparılması üçün müəyyən olunan blank formasında
- bank daxili əməliyyatların əks olunduğu qeydiyyat kitabında
- açılmış hesabların qeydiyyatı kitabında
- sintetik hesabda

659. Sintetik uçotun vəzifəsidir

- analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət
- ✓ analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması
- idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə
- analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi

660. əməliyyat jurnalının aparılmasında məqsəd.....

- ✓ cari günün əməliyyatları üzrə qalıqların çıxarılması
- bank daxili əməliyyatların uçotunu aparmaq
- hesablar üzrə balansı müəyyənləşdirmək
- əməliyyatları sintetik uçotda əks etdirmək

- 661.** Sintetik uçot məlumatlarından istifadə edilir:
- ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində
 - √ bank fəaliyyətinin təhlili və idarə olunmasında
 - mühasibat hesablarına nəzarətdə
 - bankın daxili fəaliyyəti haqqında məlumatların ümumiləşdirilməsində

662. Hər bir ikinci sıra balans sintetik hesabına açılır.....

- √ analitik uçotun şəxsi hesabı
- birinci sıra hesablar
- balans hesabları
- balansdan kənar analitik hesab

663. Sintetik uçot sənədləri tərtib edilir

- illik
- rüblük
- gündəlik
- √ həmişə

664. Analitik uçot sənədləri tərtib edilir

- illik
- rüblük
- √ gündəlik
- aylıq

665. Sintetik uçot sənədidir

- ödəniş tapşırığı
- memorial order
- √ gündəlik dövriyyə cədvəli
- şəxsi hesablar

666. Sintetik uçot sənədinə daxildir:

- tədiyyə tələbnamsı
- memorial order
- √ gündəlik balans
- hesablar üzrə qalıq cədvəli

667. Analitik uçot sənədlərinə daxildir

- ödəniş tapşırığı
- pul çeki
- √ hesablar üzrə qalıq cədvəli
- gündəlik dövriyyə cədvəli

668. Analitik uçot sənədinə aiddir

- ödəmə tapşırığı
- pul çeki
- √ şəxsi hesablar
- gündəlik balans

669. Sintetik uçot sənədidir:

- şəxsi hesablar

- hesablar üzrə qalıq cədvəli
- faizlərin hesablama cədvəli
- ✓ gündəlik dövriyyə cədvəli

670. Sintetik uçot sənədidir:

- şəxsi hesablar
- hesablar üzrə qalıq cədvəli
- ✓ gündəlik balans
- faizlərin hesablanma cədvəli

671. Analitik uçot sənədidir

- gündəlik balans
- gündəlik dövriyyə cədvəli
- ✓ hesablar üzrə qalıq cədvəli
- aylıq balans

672. Analitik uçotun sənədidir

- ✓ şəxsi hesablar
- gündəlik balans
- gündəlik dövriyyə cədvəli
- aylıq balans

673. Kredit təşkilatının balansısıra hesabları əsasında tərtib edilir.

- birinci sıra
- ikinci sıra
- ✓ həm birinci həm ikinci
- balans arxası hesablar üzrə

674. Açılmış hesabların qeydiyyat kitabı doldurulur:

- yalnız elektron qaydasında
- yalnız kağız daşıyıcısında
- ✓ elektron formada və ya kağız daşıyıcısı formasında
- istənilən qaydada

675. Müştərinin şəxsi hesabından çıxarış verilir:

- yalnız elektron formasında
- yalnız kağız daşıyıcısı formasında
- ✓ elektron formada və ya kağız daşıyıcısı formasında
- şifahi formada

676. Şəxsi hesablarda yazılış əsasında aparılır.

- analitik uçot sənədləri
- sintetik uçot sənədləri
- həm analitik, həm sintetik uçot sənədləri
- ✓ ilkin sənədlər

677. Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- yuxarı təşkilatın adı
- şəxsi hesabın adı
- ✓ bank hesabı müqaviləsinin tarixi və nömrəsi
- şəxsi hesabın sahibinin adı

678. Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

- √ hesabın açılma tarixi
- şəxsi hesabın adı
- yuxarı təşkilatın adı
- müştərinin fəaliyyət növü

679. əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- ertəsi iş günündən gec olmayaraq
- √ həmin günü
- kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə
- başqa vaxtlarda

680. Kredit təşkilatında əməliyyat gününün müddəti tərəfindən müəyyən edilir.

- Mərkəzi Bankın göstərişi ilə
- Mərkəzi Bankın baş mühasibi
- √ kredit təşkilatının özü
- Mərkəzi Bankın normativ sənədi

681. Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

- yalnız müştəri
- bankın uçot işçisi
- √ müştəri və ya kredit təşkilatının işçisi
- yalnız kredit təşkilatının işçisi

682. Mühasibat işçilərini və dəqiq vəzifələrini və onların xidmət göstərdiyi hesabları müəyyən edir:

- mərkəzi Bankın normativ sənədi
- banklar haqqında qanun
- kredit təşkilatının rəhbəri
- √ kredit təşkilatının baş mühasibi

683. Mühasibat işçiləri məşğuldurlar:

- pul hesablaşma sənədlərinin verilməsi ilə
- nağd pulların qəbulu və verilməsi ilə
- √ Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət
- müştəriləri dinləməklə

684. Xarici valyutada əməliyyatların uçotu aparılır:

- balansın ayrıca bölməsinin hesablarında
- manatla aparılan şəxsi hesablarda
- ayrıca balans hesablarında
- √ manatla aparılan balans hesablarında

685. Balansdan kənar hesabdır:

- 70102
- 45818
- 40702
- √ 90902

686. Balans hesabıdır:

- 90901
- 90902

- ✓ 3012
- 90916

687. Balans və balansdan kənar hesabların müxabirləşməsinə

- icazə verilir
- ✓ icazə verilmir
- Mərkəzi Bankın razılığı ilə icazə verilir.
- yalnız illik hesabatın tərtibində icazə verilir

688. İkitərəfli yazılış metodu hesabların müxabirləşməsində istifadə olunur.

- yalnız balans hesablarının
- Mərkəzi Bankın icazə verdiyi hesabların
- yalnız balansdan kənar hesabların
- ✓ balans və balansdan kənar hesabların

689. Bankın hesab planında aktiv-passiv hesabları əks olunurmu:

- Hə
- Mərkəzi Bankın icazəsi ilə
- Maliyyə Nazirliyinin razılığı ilə
- bankın uçot siyasətindən asılı olaraq
- ✓ yox

690. Bankın hesab planı dedikdə başa düşülür.

- ✓ mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı
- hesablar üzrə qruplaşdırılmış cədvəl
- hesabların iqtisadi məzmununa görə qruplaşdırılması
- mühasibat uçotunun analitik hesablarının siyahısı

691. İntinventarlaşma tərəfindən müəyyən edilir:

- ✓ bankın rəhbəri
- yuxarı təşkilat
- müvəkkil şəxs
- baş Mühasib
- səhmdarların yığıncağı

692. Mühasibat uçotu hesablarının təyinatıdır

- bankın balansının tərtibi
- hesabatların təqdim edilməsi
- ✓ yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu
- cari əməliyyatların əks olunması

693. İntinventarlaşma.....deməkdir.

- təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması
- ✓ əmlakın və öhdəliklərin və onların qiymətləndirilməsinin vəziyyəti və mövcudluğunun yoxlanması və sənədli təsdiqi
- əmlak və öhdəliklərin qiymətləndirilməsi
- əmlakın mühasibat uçotunda faktiki əks olunması

694. Mühasibat uçotu üzrə sənədlər təmin edir.

- Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını
- Bank fəaliyyəti haqqında dəqiq məlumat almaq
- ✓ Bank fəaliyyətinin tam və arası kəsilməz əksini
- mühasibat uçotunun normativ aktlara uyğunluğunu

695. Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- faktiki dəyəri ilə
- √ ilkin dəyəri ilə
- balans dəyəri ilə
- bərpa dəyəri ilə

696. Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- √ əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunur
- əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunur.
- əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunur
- Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilir

697. əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- √ əməliyyat aparıldığı gün əks olunur.
- əməliyyatların əməliyyat günü ərzində əks olunması
- əməliyyatların iş günü ərzində əks olunması
- əməliyyatların həftə ərzində əks olunması

698. Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- √ əməliyyatın müntəzəm əks olunması
- əməliyyatların təminatlılığı
- əməliyyatların hesabatlılığı
- əməliyyatların mövsümiliyi

699. Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- əməliyyatların təminatlılığı
- əməliyyatların hesabatlılığı
- əməliyyatların mövsümiliyi
- √ bank fəaliyyətinin müntəzəmliyi

700. Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- aktiv və passiv formasında muhasibat uçotu obyektləri
- mühasibat uçotunun hesab planı.
- bank hesabları üzrə əməliyyatların məcmusu.
- √ bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması